



MUSAVAT

Qurucusu: Rauf Arifoğlu Gündəlik qəzet 8-10 mart 2019-cu il Cümə № 54 (7224) Qiyməti 60 qəpik

Xəbər

Prezident zəlzələ
bölğəsinə
daha
11 milyon
manat
ayırdı

yazısı sah.4-də

Gündəm

**ABŞ-in yeni səfiri planlarını
açıqladı və and içdi**



Örl Litsenberger Bakıya
gəlir; **ekspert:**
"Əməkdaşlıq təkcə
hakimiyyət təmsilçilərini
deyil, müxalifəti də,
vətəndaş cəmiyyəti
institutlarını və medianı
da əhatə edəcək"
yazısı sah.9-də

**Elmar Məmmədyarov təcili Rusiya
səfiri ilə görüşdü, narazılıq etdi**

yazısı sah.12-də

**Maliyyə hesabatı verməyən
partiyaları nə gözləyir?**

yazısı sah.6-də

**Avropa İttifaqı ilə saziş mayda
imzalanmaya bilər - səbəb**

yazısı sah.3-də

**Evləri yanın məcburi köçkünlərə
kirayə pulu verildi**

yazısı sah.7-də

**Bu gün beynəlxalq qadınlar
bayramıdır - ölkədə
5 milyon qadın yaşayır**

yazısı sah.5-də

**Xalqın qorxduğu "şura" -
Tarif Şurası...**

yazısı sah.10-də

**Paşinyan Serj Sərkisyanın
yolu ilə getməyə çalışır**

yazısı sah.12-də

**"Problemlı krediti olanların
90 faizdən çoxu fərmandan
yararlanacaq" - ekspert**

yazısı sah.10-də

**Həsən Ruhani Gilandan
Bakıya dostluq
mesajları göndərdi**

yazısı sah.13-də

**ABŞ-Türkiyə münasibətləri
dalana dirənir**

yazısı sah.13-də

KREML İRƏVANI

AZƏRBAYCANLA HƏDƏLƏDİ

"2 stul"da oturmaq istəyən Paşinyana surpriz; Rusiya "qamçı və kökə" siyasetinə sadıqdır; Moskva həm Qarabağ separatçılara qucaq açır, həm də forpostuna "xox" gəlir; Bakının reaksiyası nə olacaq?..



musavat.com
Togrul İsmayıllı

yazısı sah.8-də

**Əfv Komissiyası işini yekunlaşdırıldı -
"siyasi məhbəs" siyahısına görə qalmışqal**

1200-dən artıq müraciətə baxılıb; siyasi məhbəslerla bağlı
üç fərqli siyahi tərəfləri qarşı-qarşıya gətirdi

yazısı sah.5-də



**Leyla Yunusun
anti-Azərbaycan
çıxışına sərt
reaksiyalar**

yazısı sah.3-də



**Sabir Rüstəmxanlı:
"Mən milyon yarıml
insanın toplaşlığı
meydanı idarə
edən adamam"**

yazısı sah.6-də



**Deputat oğlunun
vəzifə təyinatından
və maaşının
artırılmasından
danışdı**

yazısı sah.4-də



Putin Mehriban Əliyevaya təbrik göndərdi

Rusiya prezidenti Vladimir Putin Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevaya 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik məktubu ünvanlayıb.

AzərTAC bildirir ki, məktubda deyilir:

"Hörmətli Mehriban Arif qızı.

Beynəlxalq Qadınlar Günü münasibətilə Sizi təbrik edirəm.

Səmimi qəlbən arzu edirəm ki, bu əlamətdar bayram Sizi qarşısından gələn baharın hərəketi, yaxınlarınızın və dostlarınızın diqqəti və qayğısı ilə sevindirsin.

Sizə həyat yolunuzda daim uğurlar və nailiyətlər, evinizde sevgi və firavanlıq ab-havası diləyi rəm. Möhkəm cansağlığı və en xoş arzularımı qəbul edin".

Borclu qismində axtarışda olan daha 9 nəfər saxlanıldı

Martın 6-dan 7-dək daxili işlər orqanlarında qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumat açıqlanıb. Daxili İşlər Nazirliyindən virtualaz.org-a verilən məlumatə görə, respublikamız daxili işlər orqanları tərəfindən gün ərzində 26 cinayətin üstü "isti izlər"lə açılıb. Əvvəlki dövrələrdə bağlı qalmış 19 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə üümümlükde 29 nəfər, o cümlədən mülki-hüquq öhdəliklərin icrasından yayındığına görə 2 nəfər, borclu şəxs qismində axtarışda olan 9 nəfər saxlanılırlaşq aidiyəti üzrə təhlil verilib.

Respublikanın avtomobil yollarında 4 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 3 nəfər ölüb, 4 nəfər xəsarət alıb.

Daxili işlər organları əməkdaşlarının həyata keçirdikləri əməkliyət-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 13, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilib.

Cinayət töretməkdə şübhəli bilinən 35 nəfər saxlanılıb.

Qəzet, jurnal və kitab əldə etməyin ən rahat yolu!

Siz sifariş edirsiniz, biz istədiyiniz ünvana çatdırırıq!

Xaricdə və Azərbaycanda nəşr olunan bütün qəzet və jurnallara abunə olmaq, həmçinin Rusiyada və Azərbaycanda nəşr olunan kitabları daha sərfəli qiymətə və daha qısa vaxt ərzində əldə etmek üçün sadəcə zəng etməyiniz kifayətdir.

Telefon: (012) 434 93 01

Abunə daha sərfəlidir - "Yeni Müsavat" abunə kampaniyasını davam etdirir



"Yeni Müsavat" qəzeti oxucularına bəyan edir ki, abunə yazılmaqla qəzeti daha sərfəli qiymətlərlə əldə edə bilərlər.

Kösklərdən alınan qəzeti bir nüsxəsi 60 qəpikdir. Abunə ilə qəzeti bir nüsxəsi isə sizə daha ucuz - 48 qəpiyə başa geləcək.

Aylıq abunə - 12 AZN

3 aylıq - 36 AZN

6 aylıq - 72 AZN

Abunə yazılmak üçün yaşadığınız ərazidə istənilən poçt şöbəsinə müraciət edə bilərsiniz.

Eyni zamanda Poçt Daşıma Mərkəzinin baş ofisi ilə: (012) 598-49-55 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.

Bundan başqa "Qaya" Mətbuat Yayımları ilə də abunə yazılı bilərsiniz.

Əlaqə üçün telefon: 012-565-67-13, 012-564-48-96

Bakı Şəhər Baş Polis İdarəsi: "Razılaşdırılmayan kütləvi aksiyanın qarşısı alınacaq"

Sosial şəbəkələrdə azsaylı üzvləri olan, özlərinin "Feminist qadınlardan ibarət teşəbbüs qrupu" adlandıran "8 Mart - Zorakılığa Qarşı Get" inventi yaradıb, paytaxt ərazisində "8 Mart" yürüşü keçirmək barədə çağrıı edirlər.

Bakıda keçiriləcək UEFA Avropa Liqasının final oyunu üçün bilet satışı başladı

Baki Olimpiya Stadionunda keçiriləcək UEFA Avropa Liqasının final oyunu üçün biletlərin satışına start verilib.

"Report" xəber verir ki, 21 mart Bakı vaxtı ilə saat 17:00-da davam edəcək bircinci mərhələdə həllədici qarşılaşma üçün nəzərdə tutulan 64000 biletən 37500 ədədi elçatan olacaq.

Qeyd edək ki, final matçı üçün nəzərdə tutulan dəyəri 890 avro olan "Qızıl paket"in hamısı alınıb. Qiyməti 690 avro təşkil edən "Gümüş paket"lərin satışı isə davam edir.

PKK üzvü Bakıdan necə qaçmaq istəyib?

Baki Ağır Cinayətlər Məhkəməsində Türkiyə vətəndaşı 1990-ci il təvəlliüdü Duman Özgür Seyfəttin oğlunun ölkəsinə ekstradisiya edilməsi ilə bağlı Ədliyyə Nazirliyinin təqdimatına baxılıb.

Musavat.com-un verdiyi xəbərə görə, hakim Əfqan Hacıyevin icraatında olan prosesde Türkiye sefirliyinin və Azərbaycan Ədliyyə Nazirliyinin nümayəndələri çıxış edərək təqdimatın təmin edilməsini istəyiblər. Təqsirləndirilən Duman Özgür de Türkiye'ye ekstradisiya olunmasını istəyib.

Məhkəmə təqdimati təmin edib və D.Özgürün ölkəsinə ekstradisiya edilməsinə qərar verib.

Belə ki, D. Özgür Türkiye-də təhlükeli, partlayıcı maddələr satmaqdə ittihad edilərək 7 il 6 ay həbsə qalıb. Həbsdən çıxıdan sonra eyni əməllərə görə axtarışa verilib.

O, Türkiyədən Gürcüstana qaçış. Bir müddət də orada qaldıqdan sonra Azərbaycana gelib. Burada Dövlət Məqrəsiyyə Xidmətinə (DMX) müraciət edərək özünü Suriya vətəndaşı kimi təqdim edib. Sənədlərini ittidiyini deyən Duman Özgür Türkiyəyə göndərilməsini istəyib. Lakin araşdırılmalar zamanı onun yalan danışığı üzə çıxıb və həbs edilib.

Məlumatə görə, Duman Özgür PKK terror təşkilatının üzvü olub. Türkiyədə bir neçə terror hadisələrində iştirak edib.



Bakı Şəhər Baş Polis İdarəsindən verilən məlumatə görə,

Azərbaycan Respublikasının "Sərbəst toplaşmaq azadlığı haqqında" Qanunun tələblərinə görə, kütləvi aksiyaların keçirilməsi hüquq pozuntusu olmaqla, müvafiq məsuliyyət yaradır. Paytaxt ərazisində razılaşma olmadan hər hansı kütləvi aksiyanın keçirilməsi yarınvericiliyə nəzərdə tutulmuş qaydada müraciət etməlidir.

Bakı Şəhər İcra Hakimiyyəti ile razılaşdırılmayan hər hansı kütləvi aksiyanın təşkili və keçirilməsi hüquq pozuntusu olmaqla, müvafiq məsuliyyət yaradır. Paytaxt ərazisində razılaşma olmadan hər hansı kütləvi aksiyanın keçirilməsi yarınvericiliyə nəzərdə tutulmuş qaydada müraciət etməlidir.

Danışçıların yekunu olaraq "Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və Birleşmiş Krallığın Müdafiə Nazirliyi arasında 2019/2020-ci maliyyə ili üçün hərbi əməkdaşlıq Planı" imzalanıb.

Danışçıların yekunu olaraq "Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və Birleşmiş Krallığın Müdafiə Nazirliyi arasında 2019/2020-ci maliyyə ili üçün hərbi əməkdaşlıq Planı" imzalanıb.

Danışçıların yekunu olaraq "Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və Birleşmiş Krallığın Müdafiə Nazirliyi arasında 2019/2020-ci maliyyə ili üçün hərbi əməkdaşlıq Planı" imzalanıb.

Danışçıların yekunu olaraq "Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və Birleşmiş Krallığın Müdafiə Nazirliyi arasında 2019/2020-ci maliyyə ili üçün hərbi əməkdaşlıq Planı" imzalanıb.

Danışçıların yekunu olaraq "Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və Birleşmiş Krallığın Müdafiə Nazirliyi arasında 2019/2020-ci maliyyə ili üçün hərbi əməkdaşlıq Planı" imzalanıb.

Danışçıların yekunu olaraq "Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və Birleşmiş Krallığın Müdafiə Nazirliyi arasında 2019/2020-ci maliyyə ili üçün hərbi əməkdaşlıq Planı" imzalanıb.

Danışçıların yekunu olaraq "Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və Birleşmiş Krallığın Müdafiə Nazirliyi arasında 2019/2020-ci maliyyə ili üçün hərbi əməkdaşlıq Planı" imzalanıb.

Danışçıların yekunu olaraq "Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və Birleşmiş Krallığın Müdafiə Nazirliyi arasında 2019/2020-ci maliyyə ili üçün hərbi əməkdaşlıq Planı" imzalanıb.

Danışçıların yekunu olaraq "Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və Birleşmiş Krallığın Müdafiə Nazirliyi arasında 2019/2020-ci maliyyə ili üçün hərbi əməkdaşlıq Planı" imzalanıb.

Danışçıların yekunu olaraq "Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və Birleşmiş Krallığın Müdafiə Nazirliyi arasında 2019/2020-ci maliyyə ili üçün hərbi əməkdaşlıq Planı" imzalanıb.

Danışçıların yekunu olaraq "Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və Birleşmiş Krallığın Müdafiə Nazirliyi arasında 2019/2020-ci maliyyə ili üçün hərbi əməkdaşlıq Planı" imzalanıb.

Danışçıların yekunu olaraq "Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və Birleşmiş Krallığın Müdafiə Nazirliyi arasında 2019/2020-ci maliyyə ili üçün hərbi əməkdaşlıq Planı" imzalanıb.

Danışçıların yekunu olaraq "Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və Birleşmiş Krallığın Müdafiə Nazirliyi arasında 2019/2020-ci maliyyə ili üçün hərbi əməkdaşlıq Planı" imzalanıb.

Danışçıların yekunu olaraq "Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və Birleşmiş Krallığın Müdafiə Nazirliyi arasında 2019/2020-ci maliyyə ili üçün hərbi əməkdaşlıq Planı" imzalanıb.

Danışçıların yekunu olaraq "Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və Birleşmiş Krallığın Müdafiə Nazirliyi arasında 2019/2020-ci maliyyə ili üçün hərbi əməkdaşlıq Planı" imzalanıb.

Danışçıların yekunu olaraq "Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və Birleşmiş Krallığın Müdafiə Nazirliyi arasında 2019/2020-ci maliyyə ili üçün hərbi əməkdaşlıq Planı" imzalanıb.

Danışçıların yekunu olaraq "Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və Birleşmiş Krallığın Müdafiə Nazirliyi arasında 2019/2020-ci maliyyə ili üçün hərbi əməkdaşlıq Planı" imzalanıb.

Danışçıların yekunu olaraq "Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və Birleşmiş Krallığın Müdafiə Nazirliyi arasında 2019/2020-ci maliyyə ili üçün hərbi əməkdaşlıq Planı" imzalanıb.

Danışçıların yekunu olaraq "Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və Birleşmiş Krallığın Müdafiə Nazirliyi arasında 2019/2020-ci maliyyə ili üçün hərbi əməkdaşlıq Planı" imzalanıb.

Danışçıların yekunu olaraq "Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və Birleşmiş Krallığın Müdafiə Nazirliyi arasında 2019/2020-ci maliyyə ili üçün hərbi əməkdaşlıq Planı" imzalanıb.

Danışçıların yekunu olaraq "Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və Birleşmiş Krallığın Müdafiə Nazirliyi arasında 2019/2020-ci maliyyə ili üçün hərbi əməkdaşlıq Planı" imzalanıb.

Danışçıların yekunu olaraq "Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və Birleşmiş Krallığın Müdafiə Nazirliyi arasında 2019/2020-ci maliyyə ili üçün hərbi əməkdaşlıq Planı" imzalanıb.

Danışçıların yekunu olaraq "Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və Birleşmiş Krallığın Müdafiə Nazirliyi arasında 2019/2020-ci maliyyə ili üçün hərbi əməkdaşlıq Planı" imzalanıb.

Danışçıların yekunu olaraq "Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və Birleşmiş Krallığın Müdafiə Nazirliyi arasında 2019/2020-ci maliyyə ili üçün hərbi əməkdaşlıq Planı" imzalanıb.

Danışçıların yekunu olaraq "Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və Birleşmiş Krallığın Müdafiə Nazirliyi arasında 2019/2020-ci maliyyə ili üçün hərbi əməkdaşlıq Planı" imzalanıb.

Danışçıların yekunu olaraq "Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və Birleşmiş Krallığın Müdafiə Nazirliyi arasında 2019/2020-ci maliyyə ili üçün hərbi əməkdaşlıq Planı" imzalanıb.

Danışçıların yekunu olaraq "Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və Birleşmiş Krallığın Müdafiə Nazirliyi arasında 2019/2020-ci maliyyə ili üçün hərbi əməkdaşlıq Planı" imzalanıb.

Danışçıların yekunu olaraq "Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və Birleşmiş Krallığın Müdafiə Nazirliyi arasında 2019/2020-ci maliyyə ili üçün hərbi əməkdaşlıq Planı" imzalanıb.

Danışçıların yekunu olaraq "Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və Birleşmiş Krallığın Müdafiə Nazirliyi arasında 2019/2020-ci maliyyə ili üçün hərbi əməkdaşlıq Planı" imzalanıb.

Danış

Hollandalıda yaşayan hüquq müdafiəcisi Leyla Yunus Avropa Parlamentində ermənilərin təşkil etdiyi "Armeniafobia" adlı toplantılarda canlı qoşulara çıxış edib. Bu barədə qhtexber, az saytının rehbəri Sonan Nəcofov facebook səhifəsində yazıb.

"Azerbaycanlılar uşaqlarının 10 yaşlarının olmasına baxmayaraq, "xristianların azərbaycanlılarının düşmənləri" olduğunu təlqin edirlər". Bu xaincesinə açıqlamani Avropa Parlamentində keçirilən toplantıların birində canlı yayına qatılaraq verən Leyla Yunus növbəti dəfə daxiliində düşmən sevgisini və Azerbaycan xalqına qarşı olan aşkar nifretini nümayiş etdirib".

Hüquq müdafiəcisinin bu fikirləri ölkəmizdə sərt etiraz doğurub.

Ana Vətən Partiyasının sədri, deputat Fəzail Ağamalı L.Yunusun öz amplasında olduğunu söylədi: "Onu uzun illərdən bəri, xalq hərəkatı dövründən tanıyıram. O, vaxtla Xalq Cəbhəsində rəhbərlikdə fəaliyyətini qura bilmış. O dövrdən onun maskalanmış bir şəxs olduğunu qənaətində idim. Heç zaman ona qarşı mövqeyim zərər qədər dəyişməyib. O, bütün ruhu, varlığı ilə xalqımıza nifret edən bir adamdır. Bunun nəden qaynaqlandığını mənim üçün demək çətindir. Görünən odur ki, onun genetikası qarşıqdır. Genetikasında erməni genetikasının genetik kodlarının olmasına qətiyyən şübhəm yoxdur. Əgər Azerbaycan iqtidarına müxalif olub bu cür fikirlər söyləyirse, bəs xalq hərəkatı dövründə



Leyla Yunusun anti-Azerbaycan çıxışında sərtreaksiyalar

xalqı niyə aşağısı, xalqa ironiya ilə yanasaçıdı? Diger tərəfdən, o, müharibə getdiyi vaxt Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri təyin olunduqdan sonra ona verilən səlahiyyətdən istifadə edərək Azərbaycanə eleyhinə fəaliyyət göstərir, Ermənistana Azərbaycan, ordumuzla bağlı dosyelər ötürür. Sənətkar illərdə bu şəxs ermənilərlə six əməkdaşlıqda idi. "Xalq diplomatiyası" adı altında riyakarlıq edərək ermənilərlə hərəkəflə əməkdaşlıq etməyə kifayətlenməyib, eyni zamanda tanınmış bəzi şəxsləri də həmin

agentura şəbəkəsinə cəlb etmək istəyirdi. Yadına yaxşı gelir ki, o, hebs olunanda hansı vəziyyətdə idi. Mənliyini, şəxsiyyətini itirmişdi. Ölkə rəhbərliyi böyük humanistlik nümayiş etdirərək ona istədiyi ölkəyə getməyə problem yaratmadı. Azərbaycana atdığı böhtanlar hesabına elda etdiyi maliyyə vəsaitləri ilə orada yaxşı yaşamaq əvəzine nifretini ifadə etməyə davam edir. Görünən bu insan ləyaqətini o qədər itirib ki, 10 yaşlı uşaqları hədəfə alıb. Guya bu yaşda olanların düşüncələrində ancaq ermənilərə nifret var. Halbuki

kifayət qədər əsaslarımız var. Ermənilər torpaqlarımızı işgal ediblər, Xocalı soyqırımı törediblər, azərbaycanlılara olma-zin işgəncələrini veriblər. Bunu o insan neçə unuda bilər? Leyla Yunus zaman-zaman ermənilərin yanında olduğunu ortaya qoyur. Onun üçün bütün dəyərlər itib. Dünyaya nümunə olan bu ölkə haqqında Leyla Yunus kimlər manfi rəy formalaşdırmağa cəhdələr edirlər. Leyla Yunus Allahın və Azerbaycan xalqının lənətlənmiş

ram. Azərbaycanda övladları vətənə məhəbbət ruhunda öyrədir. Ermenistanda bu ruhda uşaqları böyüdürlər. Leyla Yunusun dedikləri özünün beynin məhsuludur. Bununla azərbaycanlıları öz aləmində aşaqlamağa çalışır. Ermənilərin işgalçi olduğunu bütün dünya bilir. Bir faktı da deyim ki, Leyla Yunusun belə sərsəm açıqlamalarında Azərbaycan hökumətinin günahı da az deyil. Bu, daha çox ölkəmizdə QHT-lərin fəaliyyətinin məh-

lari yoxdur ki, hesabatlar hazırlayıb Avropa Parlamentinin tribunasından səsləndirsinlər. Leyla Yunus kimlərin belə çıxışlarının karşısını almaq üçün alternativ çıxışlar olmalıdır. Bunu da hökumətlə yanaşı müstəqil QHT-lər edə biler. Belə QHT-lər də cavab vermək hüququndan məhrum ediliblər. Leyla Yunus hələ belə çox davam edəcək. Onun Azerbaycandakı milli azlıqlarla bağlı çıxışını görəcəyik. Bize qonşu olan ölkələrlə bağlı da çıxışlarını



Fəzail Ağamalı:
"Onun üçün bütün dəyərlər itib"

Mirvari Qəhrəmanlı:
"Leyla Yunusa, sadəcə, acıyalıram"

dudlaşdırılmasının nəticəsidir. Bu gün Azerbaycan QHT-lərinin parlamentdə çıxış etmək imkanları yoxdur. Onların imkan-

görək təəccübəlməyək. Çünkü hər bir çıxış bir layihədir".

□ Cavanşir ABBASLI,
"Yeni Müsavat"

Avropa İttifaqı ilə saziş mayda imzalanmaya bilər-səbəb Ai üzrə ekspert: "Yekun sazişin mayda imzalanması gözlənilmir"

Bakıda Avropa İttifaqı (Aİ)-Azerbaycan Ədliyyə, Azadlıq və Təhlükəsizlik, İnsan hüquqları və Demokratiya məsələləri üzrə Alt-Komitesinin 8-ci iclası keçirilib. İclasa Azerbaycan tərəfindən xarici işlər nazirinin müavini Mahmud Məmməd-Quliyev, Aİ tərəfindən isə Avropa Xarici Fealiyyət Xidmətinin Şərqi Tərəfdəşliyi ölkələri ilə ikitirəflə münasibətlər şöbəsinin müdürü Riçard Tibbels hömsədəlik ediblər. Alt-Komitenin iclası qarşılıqlı şəhərəkən təsdiq edilib. Aİ-nin Azərbaycanın əməkdaşlığından danışıqların aparılma-sına imkan yaradan açıq və konstruktiv zəminda baş tutub.

İcləsin birinci günü tərəflər arasında ədliyyə, azadlıq və təhlükəsizlik sahəsində bir sira qarşılıqlı maraq doğuran məsələlər, o cümlədən qanunun alılıyi, məhkəmə hakimiyyəti və ədliyyə sahəsində əməkdaşlıq; məqərasiya, siyasi qurumlarla işbirliyi, habelə mütəşəkkil cənəvətkarlıq və digər qanunsuz fealiyyət növləri ilə mübarizə mövzuları ətrafında geniş fikir mübadiləsi aparılıb. Növbəti gün isə insan hüquqları və demokratiya sahəsində mülki, iqtisadi, siyasi və sosial hüquqlar; insan hüquqlarının müdafiəsi üzrə milli çərçivə, eləcə də insan hüquqlarının müdafiəsi üzrə beynəlxalq-forumlarda əməkdaşlıq məsələləri ətrafında müzakirələr aparılıb.

Avropa İttifaqı üzrə ekspert Yeganə Hacıyeva



"Yeni Müsavat" a şərhində bildirdi ki, Al-Azerbaycan münasibətləri tərəflərin razılışdırıqları program üzrə davam edir. Lakin Avropa İttifaqı ilə strateji tərəfdəşliq sazişinin imzalanması böyük ehtimalla bu ilin may ayında baş tutmayıcaq. Amma sazişin imzalanması üçün yekun sənədin razılışdırılması haqqında bir sənədin imzalanması mümkün imkəndür: "Yeni sənədin eksər bəndləri razılışdırıldı" üçün, lakin bir neçə strateji bəndlər hələ qaldığından qarşılıqlı tekliflərin üzərində işlə gedir. Böyük ehtimalla imzalanması nəzərdə tutulan tərəfdəşliq sazişini bu ilin payızında imzalanacaq. May üçün isə ümumi razılışdırıl-

mış məqamların bir daha gözden keçirilməsi, komitələrin işinin yekunlaşdırılması razılışdırılmış məqamlar üzrə protokolların tərtibi prosedurları yekunlaşacaq. Yekun saziş isə dediyim kimi, may ayında imzalanması gözlənilmir. Yekun saziş payızda imzalanacaq. İş davam edir və çox önemli mərhələdədir. Program üzrə gündəlikdən sapmalar müşahidə olunmur".

Ekspert onu da dedi ki, Azərbaycana qarşı Avropa Şurasında, Avropa Parlamentində və digər təşkilatlarda aparılan kampaniyaların heç birinin bu programa təsiri olmadı: "Bütün səylərə, manələrə baxmayaq bu proses uğurla davam edir. Əsas müzakirə olunan strateji məsələlər təhlükəsizlik və ticarət əla-qələridir. Avropa İttifaqı-Azerbaycan münasibətləri tərəflərin razılışdırıqları program üzrə daha bir mühüm mərhələni arxada qoydu. Keçirilən iclas və müzakirələrin nəticələri birmənalı olaraq Avropa



İttifaqı ilə Azerbaycan arasındakı tərəfdəşliq sazişinin imzalanmasına hazırlıq daha bir mərhəlesi idi. Artıq yekun mərhələdəyik. İcləsə ümumi rəylər ondan ibarət olub ki, Azerbaycanın mövqeyi möhkəmlənib. Müzakirəyə çıxarılan sahələr üzrə Azerbaycanın təqdim etdiyi rəylər, hesabatlar komitədə müsbət qiymətləndirildi və Avropa standartlarına yaxınlaşan irəliliyişlərin əldə olunduğu bildirildi. Müxalifət qüvvələrinin son aylarda fəaliyyəti, keçirdiyi mitinqlər ölkədə sərbəst toplaşmaq azadlığı, demokratiya sahəsində müsbət durumun göstərici kimi qeyd olundu. Regional təhlükəsizliyin əsas zəif bəndi kimi Dağlıq Qarabağ konfliktinin qaldığı da iclasda xüsusi qeyd edildi. Bu iclas, müzakirələr sazişin imzalanması aparılan proseslədir. Artıq yekun mərhələdir. Strateji tərəfdəşliq sazişi sənədi tamamilə hazırlanır. Etibar SEYİDAĞA, "Yeni Müsavat"

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Martin 7-de Şamaxıda zəlzelədən zərər çəkmiş ailələr üçün tikilən yeni evlərlə tanış olublar. AzəRTAC xəber verir ki, prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva əvvəlcə Şamaxı şəhərinin Salman Mümtaz küçəsində Rasim Həsənovun yeni tikilmiş evində yaradılan şəraitlə tanış olub, çay süfrəsi arxasında ailə üzvləri ilə səhbət ediblər.

Sonra dövlətimizin başçısı və birinci xanım şəhərin Teymur Əliyarbəyov küçəsində Elmira Həsənovanın və Səttar Bəhlulzadə küçəsində Vüqar Teyfurovun ailələri üçün tikilən yeni evlərdə yaradılan şəraitlə tanış olub, ev sahibləri ilə səhbət ediblər.

Daha sonra prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva rayonda zəlzelədən zərər çəkmiş ailələr üçün şəhərin 20 Yanvar küçəsində dördmərtəbəli 44 mənzilli yeni yaşayış binasının təməlqomya mərasimində iştirak ediblər.

Dövlət başçısı yeni binanın təməlini qoyub.

Sonra inşaatçıları xatire şəkli çəkdirilib.

Daha sonra prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sakinlərlə görüşüb səhbət ediblər.

Prezident və birinci xanım Mehriban Əliyeva Heydər Əliyev

İlham Əliyev Şamaxıda zəlzelədən zərər çəkəklər üçün yaşayış binasının təməlini qoydu

Dövlət başçısı zəlzelənin nəticələrinin aradan qaldırılmasına daha 11 milyon manat ayrılması barədə sərəncam imzalayıb



Fondu tərəfindən həyata keçirilən "Məktəbəqədər təhsil programı" çərçivəsində Şamaxının Şəhriyar qəsəbəsində yeni inşa olunmuş 4 sayılı körpələr evi-uşaq bağçasının açılışında da iştirak ediblər.

Onlar körpələr evi-uşaq bağçasının rəmzi açılışını bildirən lenti kəsiblər.

Sonra prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva körpələr evi-uşaq bağçasında ya-

radilan şəraitlə tanış olublar.

Martin 7-de dövlət başçısı zəlzelənin nəticələrinin aradan qaldırılmasına daha 11 milyon manat ayrılması barədə sərəncam imzalayıb.

Sərəncamla baş vermiş zəlzelələr neticəsində Şamaxı, İsmayıllı və Ağsu rayonlarında yaşayış evlərinə, sosial və infrastruktur obyektlərinə dəyişmiş ziyanın aradan qaldırılması işlərinin davam etdirilməsi üçün 2019-cu il dövlət bütçəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan cəmi 11 milyon manat, o cümlədən yaşayış evlərinin, sosial və infrastruktur obyektlərinin tikintisi və onlarda bərpə-gücləndirmə işlərinin davam etdirilməsi üçün Azərbay-



can Respublikasının Fövqəladə Hallar Nazirliyinə 5 milyon manat, yaşayış evlərinin təmiri üçün Şamaxı, İsmayıllı və Ağsu rayon icra hakimiyyətlərinin hər birinə 2 milyon manat ayrılib.

Maliyyə Nazirliyinə bu sərəncamda göstərilən məbləğdə maliyyətə təmin, Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

- Maraqlıdır, bu təyinatda sizin deputat olmağınız, vəzifə tutmağınız nə dərəcədə rol oynadı?

- Mən Bakıda yaşayıram, tamam başqa sahədə çalışıram. Metbuat çalışır ki, belə məsələlərdə sensasiya yaratsın. Amma 20 ilə yaxındır ki, en kiçik işdən, inspektorluqdan, şöbə müdirliyindən müavinliyə qədər bütün təkmül prosesini keçib, etimad göstərilib, o da bu etimad doğrultmağa çalışacaq.

- Parlamentin tərkibi ilə bağlı müzakirələrə, yaşılı deputatlarla bağlı fikirlərə sizin yanaşmanız necədir?

- Parlamente aid sənədlərde yaş senzi ilə bağlı məhdudiyyət yoxdur. Bunnar ictimai müzakirələrdir.

- Prezidentin bölgələrə səfərləri, əhalilərə görüşü geniş mərağaya səbəb olub. Naxçıvana səfərlər nəzərdə tutulurmu?

- Bu barədə konkret məlumat yoxdur. Amma prezidentin səfərlərini yüksək qiymətləndirirəm. Prezident bölgələrə səfərləri zamanı xalqla görüşür, onların ehtiyacları ilə maraqlanır, yerlərdəki problemlərlə maraqlanır, onların bir çoxunun yerində həlli barede göstərişlər verir, əlavə sərəncam imzalayıb. Mən prezidentin bölgələrə səfərlərini çox böyük əhəmiyyətli addım hesab edirəm və dövlət başçısının siyasetini çox yüksək qiymətləndirirəm.

- Maaşınız artıb, deyirlər?

- Minnətdarlığımızı bildiririk.

- Deyəsan, komita sədri kimi maaşınız 6 min manatdan çox olacaq, eləmi?

- İndi detalları danışmaq doğru deyil. Maaşımız artırılıb, biz bunu dövlətimizin böyük qayğısı hesab edirik və minnətdarlığımızı bildiririk. Sağ olun...

P.S. Akademikə əlavə suallarımız olsa da, təəssüf ki, iş qrafikinin six olması səbəbindən onlara cavab ala bilmədi...

**Elşad PAŞASOV,
"Yeni Müsavat"**

Deputat oğlunun vəzifə təyinatından və maaşlarının artırılmasından danışdı

"Oğlum gömrük sistemində 10 ilə yaxın idi sədr müavini işləyirdi"

Milli Məclisin Elm və təhsil komitesinin sədri, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) vitse-prezidenti, akademik İsa Həbibbəyli "Yeni Müsavat" amüsihi verib. Akademiklə "Nəsimi ili" ilə bağlı görlən işlərdən, həmçinin digər aktual məsələlərdə bəhs edən səhbətimizi təqdim edirik:

- İsa müəllim, prezident İlham Əliyev tarəfindən 2019-cu il ölkədə "Nəsimi ili" elan olunub. Keçən iki ay ərzində hansısa ciddi işlər görürləmək?

- Beli, kifayət qədər ciddi işlər var. "Nəsimi ili" ilə bağlı cənab prezidentin sərəncamından sonra AMEA illik tədbirlər planı hazırlanıb. Tədbirlər planına akademiyanın ictimai və humanitar bölmələrinin ehəti elədiyi institutların keçirəcəyi tədbirlər və hazırlayacağı nəşrlər daxil olub. Demək olar ki, ictimai və humanitar bölmələrin hamisində İmadəddin Nəsimiye həsr olunmuş simpozium, konfrans, dəyirmi masa, müzakirələrin keçirilməsi planlaşdırılıb. Artıq akademiyanın Fəlsəfə İnstitutu qonaqlarla birgə Nəsimiye həsr olunmuş ilk dəyirmi masanı təşkil etdi. Bu, Nəsimiye fəlsəfəsinin, dünyagörüşünə həsr olunmuşdu. Burada hürufizm məsələləri müasir dövrün tələbləri baxımından müzakirə olundu. Gələn həftə Əlyazmalar İnstitutu Nəsimiye aid konfrans keçirəcək. Həmin konfransda Nəsimiye təqdimatı yeni əlyazmaları müzakirə olunaq. Bir qismi alımlar hesab edirlər ki, həmin əlyazmalar İmadəddin Nəsimiye aididir, digər qismi isə başqa şairlərə aid edir. Nəsimi imzası ilə yazan digər şairlərin əlyazmaları da var. İndi bunun üzərində iş gedir. Bununla bağlı gələn həftə ikinci



açıqlamalar olacaq. Həmçinin Nizami adına Ədəbiyyat İnstitutunda bir neçə kitab hazırlanır. "Nəsiminin həyat və yaradıcılığı" adlı monoqrafiya üzərində iş gedir və artıq tərtib olunub, fəsiller, uyğun müəlliflər müəyyənənəşdirilib, tədqiqat davam edir. Şərqsünsəlşəq İnstitutunda da Nəsimi ilə bağlı kitab hazırlanır. Dilçilik İnstitutunda isə Nəsimi dilinin sözlüyü hazırlanır.

Artıq onun böyük bölməsinin müzakirə etmiş. İşlərimiz çoxdur. Yəqin ki, biz payızda yekun beynəlxalq konfrans keçirəcəyik, müxtəlif ölkələrdən tanınmış Nəsimiunas alımlar də dəvət olunacaq. Mətbuatda da alımlarımızın yazıları çap olunur, yəqin görürsünüz. Artıq akademik Rəfail Hüseynovun, akademik Mövsüm Nağısoylunun, mənim və digərlərinin böyük məqalələri çap olunub, proses davam edir. Biz akademiyada "Nəsimi ili" ilə bağlı hürufilik təlimi və Nəsimiye fealiyyətinin yenidən araşdırıb, öyrənirik.

- Sizce, niyə ötən illər ərzində mövcud olan mübahisələrə son qoyulmayıb, Nəsimi irsi yetərinəcə arasdırılmayıb?

- 2017-ci ildə Nizami adına Ədəbiyyat İnstitutu Nəsimiye aid beynəlxalq konfrans keçirildi. Orada Hindistan, İran, Türkiye, Rusiyadan gələn alımlar iştirak edirdilər. Ara-sıra akademiyada işlər gedirdi. Amma şübhəsiz ki, cənab prezidentin sərəncamı bu işlərin daha sürətli, daha

məqsədyönlü təşkili üçün böyük stimul verdi və bu işlər geniş şəkildə davam etdirilir.

- Nəsiminin uyuduğu Suriyada tədbirlər planlaşdırırsınız? Dündür, Suriyada vətəndaş mühərbiyi gedir, amma istənilən haldə planlarınz varmı?

- Biz arzu edərik. Amma bu, Suriyadakı sabitlikdən asılıdır. Suriyada ilə bizim əlaqələrimiz var. Bu yaxınlarda dövlətimizin böyük köməyi ilə Nəsimi soyadını daşıyan və Hələb şəhərində Nəsimiye məzər kompleksini mühafizə edən Məhəmməd Cövdət Nəsimi Bakıya gəlmədi. O, Nəsimi festivalında iştirak etdi. Ailənin digər üzvləri də Bakıya gəlmədi. Bizim onlarla yaxşı əlaqələrimiz var, burada görüş keçirdik, səhbətlər aparğıd. Orada stabil vəziyyət olarsa... Hətta Azərbaycan dövləti

məqberəni abadlaşdırıbm. Nəsimi adına layiq şəkər salmağı da planlaşdırır. Amma bu, Suriyadakı siyasi vəziyyətdən asılıdır. Azərbaycanın bir çox alımları Nəsimiye məqberəsini ziyaret ediblər, Bekir Nəbiyev, Qəzenəfer Paşayev, Teymur Kərimli, İsa Həbibbəyli və başqaları müxtəlif vaxtlarda keçirən konfranslara qatılıblar, Nəsimi ailəsinin üzvləri ilə tanış olublar. Onlar Nəsimi familyasını daşıyırlar və özlərini şəhərli hesab edirlər.

- İmadəddin Nəsimiye məzərənə Azərbaycana köçürülməsi barədə takliflərə münasibətiniz necədir?

- Bu, kiminsə populist fikri ilə həll olunan məsələ deyil. Bu, dövlətlərarası münasibətlərə aid olan məsələdir. Bele məsələlərlə bağlı mətbuatda sensasiyalı fikrlər yaymaq,

o məqberəni abadlaşdırıbm. Nəsimi adına layiq şəkər salmağı da planlaşdırır. Amma bu, Suriyadakı siyasi vəziyyətdən asılıdır. Azərbaycanın bir çox alımları Nəsimiye məqberəsini ziyaret ediblər, Bekir Nəbiyev, Qəzenəfer Paşayev, Teymur Kərimli, İsa Həbibbəyli və başqaları müxtəlif vaxtlarda keçirən konfranslara qatılıblar, Nəsimi ailəsinin üzvləri ilə tanış olublar. Onlar Nəsimi familyasını daşıyırlar və özlərini şəhərli hesab edirlər.

- O mahni barədə mətbuatdan oxudum, amma dinləməmiş. Odur ki, bu barədə konkret fikir deyə bilməram. Musiqi böyük sənətdir, özünün prinsipləri var, musiqinin səviyyəsi qorunmalıdır. Mən bayğı mahniları musiqi mədəniyyətinə daxil olan sənəti kimi qəbul etmirəm. Ümumiyyətə, bütün sənətkarlılarının əsərlərinə yazılın musiqilər yüksək səviyyədə olmalıdır, professional yazılmalıdır.

- İsa müəllim, bu yaxınlarda oğlunuz Naxçıwan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin sədri vəzifəsinə təyin edildi. Gözlənilməz olmadı ki?

- Oğlum orada çalışırdı, gömrük sisteminde 10 ilə yaxın idi sədr müavini işləyirdi. Etimad göstərilib, çalışacaq ki, məsuliyyət vəzifəsini icra etsin.

- Maaşınız artıb, deyirlər?

- Minnətdarlığımızı bildiririk.

- Deyəsan, komita sədri kimi maaşınız 6 min manatdan çox olacaq, eləmi?

- İndi detalları danışmaq doğru deyil. Maaşımız artırılıb, biz bunu dövlətimizin böyük qayğısı hesab edirik və minnətdarlığımızı bildiririk. Sağ olun...

P.S. Akademikə əlavə suallarımız olsa da, təəssüf ki, iş qrafikinin six olması səbəbindən onlara cavab ala bilmədi...

**Elşad PAŞASOV,
"Yeni Müsavat"**

8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə "Yeni Müsavat" Media Qrupunun redaksiyasında bayram tədbiri keçirilib. Media qrupunun rəhbəri Rauf Arifoğlu xanım əməkdaşları, o cümlədən bütün Azərbaycan qadınlarmız təbrik edib.



"Yeni Müsavat" xanım

Əməkdaşlarını təbrik etdi

Bu gün beynəlxalq qadınlar bayramıdır - Azərbaycanda 5 milyon qadın yaşayır



R.Arifoglu qeyd edib ki, onlarsız bir günümüz olmasın: "İnsan iki müqəddəs varlığın qarşısında - Allahın və ananın öndə baş eysir. Çünkü bizi dünyaya bəxş edən Allah və analardır. Anaların, xanımların fədakarlığı, əməyi danılmazdır. Onlar həm işdə, həm evdə zəhmət çəkirlər. Mən arzu edirəm ki, Azərbaycan qadınlarının ictimai hayatı rolu, təmsilciliyi artırsın. Bizim xanım nazırlarımız, deputatlarımız, eyni zamanda jurnalistikada xanım həmkarlarımızın çox olması vəcidir."

Ona görə ki, qadınlar olan yerdə əmin-amanlıq, sakitlik,

səliqə-sahman, mehribanlıq olur. Əziz xanımlar, yaxşı ki, Varsınız, yaxşı ki, bizimləsiniz. Hər birinizə cansağlığı arzulayıram".

Təbriklərə qoşulan media qrupunun baş direktoru Əlesger Süleymanov, "Yeni Müsavat" qəzetiinin redaktoru Zahid Səfəroğlu, siyaset yazarı Etibar Seyidagə da çıxışlarında hər bir ailədə olan azərbaycanlı xanımlara xoşbəxt həyat, uğurlar arzulayıblar.

Tədbirin sonunda R.Arifoglu xanım əməkdaşlarımıza gül və hədiyyələr təqdim edib, çay süfrəsi təşkil olunub.

Bu ilin yanvar ayının əvvəlinə ölkə əhalisinin ümumi sayının 50,1 faizini və ya 4 milyon 999,1 min nəfərini qadınlar təşkil edib.

Dövlət Statistika Komitəsinin verilən məlumatə görə, ötən il doğulan 139 min körpənin 46,6 faizini qız uşaqları təşkil edib.

Azərbaycan qadınları ölkənin sosial-iqtisadi həyatında fəal iştirak etməklə onların məşğıl əhalinin ümumi sayındakı xüsusi çəkisi ilkin məlumatlara əsasən, 48,2 faiz təşkil edir.

Ölkənin ümumi təhsil müssəsələrinə müəllimlərin 80,1 fa-

izi, orta ixtisas təhsil müssəsələrində 78,9 faizi, ali təhsil müssəsələrində 52 faizi, həkimlərin isə 62 faizi qadınlardır. Ümumi təhsil müssəsələrində şagirdlərin 46,9 faizi, orta ixtisas təhsil müssəsələrində oxuyanların 65,7 faizi, ali təhsil müssəsələrinin tələbələrinin 48,2 faizi qızıldır.

Elmi işçilərin 58,1 faizini qadınlar təşkil edir. Son 5 ildə həm elmlər doktoru, həm də felsəfe doktoru elmi dərəcəsi olan qadınların sayı 1,3 dəfə artmışdır. Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvlərindən 9-u, müxbir üzvlərindən isə 12-si qadınlardır.

İlk bələdiyyə seçkilərinə nisbətən son bələdiyyə seçkilərində bələdiyyə üzvü seçilmiş qadınla-

rın sayı 6 dəfə artaraq 5236 nəfərə çatmış və bələdiyyə üzvləri arasında onların xüsusi çəkisi 35 faiz olub. Bu göstərici ilk bələdiyyə seçkilərində 4,0 faiz təşkil edib.

Bildirilib ki, diqqəti cəlb edən faktlardan biri də nəqliyyat vəsiyətlərin idarə olunması üçün sürücülük vəsiyəsi alanların ümumi sayında qadınların xüsusi çəkisi 2008-ci ildə 4,6 faiz olduğu halda, 2018-ci ildə 7,4 faizdək artıb.

Milli Məclisdə qadın deputatların sayı da artır. Əgər 1990-ci ildə bütün deputatların 4,3 faizini, 2000-ci ildə 10,7 faizini qadınlar təşkil edirdi, bu gün ölkədə qadın deputatların xüsusi çəkisi 16,8 faiza çatıb.

İlk bələdiyyə seçkilərinə nisbətən son bələdiyyə seçkilərində bələdiyyə üzvü seçilmiş qadınla-

□ EMİL,
Foto: Məgrur

Əfv Komissiyası işini yekunlaşdırı - "siyasi məhbus" siyahısına görə qalmagal

Novella Cəfəroğlu: "Həmin siyahını tərtib edənlər indiyə qədər bir adımı həbsdən buraxdırıblarmış?"

Texminən 2 həftə sonra Novruz bayramı münasibətilə ənənəvi əfv sərəncamının imzalanacağı gözlənilir. Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyası əvvələ bağlı müraciətlərə baxılma prosesini artıq yekunlaşdırıb. Hazırda məhkumların siyahısının hazırlanması ilə bağlı texniki işlər həyata keçirilir.

Qeyd edək ki, Əfv Məsələləri Komissiyasının ötən il yanvarın sonlarından mayın ortalarına qədər davam edən iclaslarında 1200-dən artıq müraciətə baxılmışdır. İclasların ardınca, 2018-ci il mayın 24-də prezident İlham Əliyev məhkum edilmiş bir sira şəxslərin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə əfv olunması haqqında sərəncam imzalayıb. Əfv sərəncam ümumilikdə 634 nəfərə şəamil olunub.

Əsas diqqət heç şübhəsiz ki, siyasi məhbuslara yönəlib. Bütün bunların fonunda yene de Azərbaycanda neçə nəfər siyasi məhbusun olması məsələsi müzakirədədir.

Azərbaycanda beynəlxalq və yerli hüquq "siyasi məhbus" məsələsinə görə bir sira Avropa qurumları tərəfindən təqnid olunsa da, ortada vahid siyahi-

yoxdur. Daha doğrusu, bir neçə siyahi var və oradakı say fərqi iki dəfədən çoxdur.

Bu barədə "BBC Azərbaycan" a verilən materialda bildirilir ki, mövcud siyahıların birində 53, digərində 127, başqa birində isə 137 nəfərin adı qeyd olunub. Başbu qədər siyahıya ehtiyac varmı və burlanırdı hənsi əsas götürülməlidir?

Yazıda siyahılardakı fərqlərə bağlı məqamlara Azərbaycanın AŞ PA-dakı nümayəndə həyətinin rəhbəri Səməd Seyidovun fikirlərinə yer verilib. Seyidov bildirib ki, beynəlxalq təşkilatlarda, xüsusən də Avropa Şurasında bize müxtəlif siyahılar təqdim olunur. O siyahılarda müxtəlif adlar peydə olur. Bəzən bu siyahılar bir-birinə tamam ziddir, bir-birini inkar edir.

Səməd Seyidovun sözləri: "ne görə, hüquq müdafiəçiləri

ile görüşdə də bu məsələ müzakirə edilib: "Bu siyahılar həradan emələ gelir, niyə sui-istifadə olunur? Siyahıdakı məhbuslarla bağlı deyilənlər nə dərəcədə həqiqətə uyğunudur, problemləri neca hell edilə bilər?"

Zümrüd Yağmur, Mehman Əliyev, Əvəz Zeynallı, Zəfər Əhmedov, Əlövəsət Sadiqli, Taleh Xasməmmədov, Rövşən Məmmədlinin təmsil olunduğu Siyasi Məhbusların Müdafiə Mərkəzinin siyahısında 137 nəfərin adı var.

Amma bununla belə, mərkəzin koordinatorı Oqtay Güllaliev siyahının daha da böyüyəcəyini istisna etmir, xeyli sayıda adamları hələlik monitoring altında olduğunu, araşdırıldıqını söyləyir. Araşdırılan şəxslərin ötən ilin iyulunda Gəncənin keçmiş icra başçısı Elmar Vəliyevə qarşı "bunlar hökumətin adamıdır", "fiyan qurum hökumətə işləyi" deyək doğru deyil. Biz minlərlə insanı buraxdırıblardır. Bu adamları da siyasi məhbus sayırlar.

Az şəxsin adı olan siyahını Novella Cəfəroğlu və onun komandası tərtib edib. Onların siyahısında 53 nəfərin adı qeyd

edilib.

Siyasi Məhbusların Vahid Siyahısı üzrə İşçi Qrupun üzvü Rövşən Hacıbəyli iddia edib ki, Novella Cəfəroğlu və komandası bir neçə ildir ki, hüquq müdafiəçiliyindən çox hakimiyyətin müdafiəçiliyi ilə məşğuldur: "Ölkədə siyasi məhbus yoxdur" deyilsə də, hakimiyyət vaxtaşırı həmin şəxsləri azadlığa buraxır. Novella Cəfəroğlu da hakimiyyət mövqeyində çıxış etdiyindən elə deyəcək, sayı azaldacaq!"

"Yeni Müsavat" a açıqlamasında Novella Cəfəroğlu bildirib ki, Rövşən Hacıbəyli və digərlerinin siyasi məhbus kimi siyahıya yazdıqlarını o, qəbul etmir:

"Rəqəmləri çox göstərənlərin siyahısından da xəbərimiz var. Onların göstərdikləri siyahıya da baxmışq. Deyim ki, həmin siyahıda olanların bir qismi metronu partladırlardı. Bu adamları da siyasi məhbus sayırlar. Bütün qurum hökumətin adamıdır", "fiyan qurum hökumətə işləyi" deyək doğru deyil. Biz minlərlə insanı buraxdırıblardır. Bu adamları da siyasi məhbus sayırlar.



rək, indiyə qədər hansı adımı buraxdırıb illər? Həmin siyahının tərtib edənlər indiyə qədər 1 adımı buraxdırıblarmış? Burada biz çalışırıq, admıza da hökumət adımı deyirlər. Biz təkcə siyasi məhbusları buraxdırırmıq ki? Məhkəmələrdə yüzminlərlə insanın taleyi həll edirik. Rövşən Hacıbəyli ayrı məsələləri qaldırınsın. Desin ki, məhkəmələr dəyişilsin, müstəqil olsun. Yoxsa "bunlar hökumətin adamıdır", "fiyan qurum hökumətə işləyi" deyək doğru deyil. Biz minlərlə insanı buraxdırıblardır. Bildirmişik ki, bu adamları ya azad edin, ya da işlərinə yenidən baxın. Sözsüz ki, həmin adamları yeri geləndə biz də müdafiə edirik. Ancaq onları siyasi məhbus kimi qəbul etmirik. Kriteriyalar var ki, onlara uyğun da işləyirik. Bu kriteriyaları isə Avropa Şurası verib, biz yox..."

□ ALI RAIS,
"Yeni Müsavat"

Xəber verdiyimiz kimi, martın 6-da Azerbaycan İncəsənət Universitetinin balansında olan məcburi köçkünlərin müvəqqəti məskunlaşdırıqları binada güclü yanımın baş verdi. Yanım zamanı 6 nəfər tütüdən zəhərlənib, 1953-cü il təvəllüdü Əliyeva Eliza İdris qızı və 1951-ci il təvəllüdü Əliyev Surxay Yusif oğlu isə həlak olub. Daha 42 nəfər bina sakını isə Fövqələde Hallar Nazirliyi və Daxili İşlər Nazirliyinin əməkdaşlarının sayesində təxliyə olunublar.

Məcburi köçkünlər bildirdi- de keçiriləcək. Ona görə də çadırı sökməli olduq. Hazırda yas mərasimi Laçın mərasim evində təşkil edilib. Binala yaşayan sakinlərin köçürülməsinə gəlincə isə bu baredə bize heç bir söz deyilmədi. Bildirildi ki, 3-cü mərtəbə təmir olunduqdan sonra məcburi köçkünlər evlərinə qayida birləşir. Əhalidən FHN və polis əməkdaşlarına təşəkkür edirəm ki, həmin gecə bize yardım etdilər. Əks halda, hər kəs içəridə yanıb, külə dönerdi".

Məcburi köçkünlər bildirdi-

laşan məcburi köçkün ailəleri ne zaman köçürülcəklər?

"Pis vəziyyətdə yaşayan məcburi köçkünlərin mənzil-lərlə təmin olunması prosesi bu gün da davam etdirilir". Bu fikri "Yeni Müsavat" açıqlamasında Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri İbrahim Mirzəyev bildirdi. O qeyd etdi ki, hazırda Sumqayıt şəhərin-də məcburi köçkünlərin köçürülməsi prosesi gedir: "Köçürülmə prosesi mərhələli şe-kildə aparılır. Yəni ən ağır şe-

məsası, həqiqətən məcburi köçkün olması məsəlesi də yoxlanılır. Bütün bu proseslərdən sonra məcburi köçkün ailəleri siyahıya salınır. Bu il erzində 5 min məcburi köçkün ailəsinin mənzillə təmin edil-məsi nəzərdə tutulub. Ötən il Lökbətan-Qobu yolunun 3 ki-lometr şərq hissəsində məcburi köçkünlər üçün salınmış "Qobu Park" yaşayış kompleksinin açılışı oldu. Bu kimi komplekslərin tikintisi davam edir. Ümumilikdə ötən il erzin-de 5700 ailə - təxminən 25 min məcburi köçkün evlə, mənzillə-

"Siz defisit görmədiniz, ay bala"



Samir SARI

Biz yaşda olan adamlar söhbətə "indiki gənclər bil-məz" deyə başlayanda gənclər sözümüzü qəribəciliyə salırlar. Nəcə ki, biz də gənc olanda bizdən yaşılırlar mühərribə dövrünün çatınlıklarından, mühərribədən sonrakı dövrün achığından danışanda onların sözünü o qədər də ciddiyyət almırıq.

Təxəyyülümüz, erudisiyamız, informasiya bazamız onların dediklerinin tam mənzəresini olduğu kimi qavramağa imkan vermir, düşünürdü ki, nə acliq, nə kasibliq, hamisi, maşallah, turp kimidir, amma bize təbliğat gelirlər.

Amma dünən əyani şəkildə sübut olundu ki, nəsillerarası anlaşılmazlıq obyektiv və zəruri hadisədir. Qaçılmazdır.

Deməli, oturmuşuq redaksiyada, işləyirik. Qəfildən 23 yaşlı gənc hemkarımız dönüb soruşdu: "Defisit nə demekdir? Burada Zahid bəyin yazısında keçir".

Əvvəlcə elə bildim ki, gənc hemkarım "defisit" i yox, başqa bir iqtisadi termini soruşur. Sonra mat qaldım ki, o, bu qədər populyar, Kütłəvi şəkildə işlədilən sözün mənasını necə bilməz. Daha sonra məsələnin meğzi özümə əyan oldu. Axi bu "defisit" kəlməsi bizim dövrlərin populyar kəlmesiydi, indi o söz leksikondan çıxmış üzrədir:

Bəli, o zamanlar biz hər gün hər yerdə eşidirdik: "Bu defisit maldır, xaricden getirilər", "İndi yağı defisitdir, gərək gedib Qafandan alasan"; "Bizim bir tanış var, onda yaxşı defisit mallar olur"; "Çox da baha deyil axı, defisit şeyi ikiqat qiymətə verərlər dəe", "Kibrit nədir ki, a kişi, o da defisit olub" və sair və ilaxır. Yüzlərlə bu kimi cümle. Xabaravosdan ta xaraba Eçmiədzinə qədər, hər yerde.

Bunu əvvəller çox yazmışsam, təfərrüati ilə tekrar etmək istəmirəm, amma biz nə defisitlər görə-görə gəldik. Babat kostyum, ayaqqabı, palto, köynək almaqdə ötrü moskvallara, leninqradlara gedən dost-tanışa bir ətek pul verib xahişlər etdiyimiz oldu... Buradakı alverçilərdən 15 manatlıq köynəyi 70 manata aldığımız oldu. İndi 25-30 manata hər yerdə təqribən ədi ayaqqabılı 90 manata götürdüyümüz oludu - bir ölçü kiçik olsa da...

Nəyse... İndiki gənclər defisit nədir, qılıq nədir, adı şeylərin qəhətə çıxması nədir, bilməzlər. Allah eləsin, bilməsin-lər də (o vaxtkı aşıqqalar da bize "siz mühərribə görmədiniz, ay bala" deyərdilər, bir də gözümüzü açdıq ki, mühərribənin düz ortasındayıq).

İndiki gənclərin geyim, qida sarıdan problemləri yoxdur, dükən-bazar hər şeyle 1001 cür libasla, ərzaq malları ilə doludur.

Ancaq indiki gənclərin də başqa problemləri var. Məsələn, işsizlik. İndi onları işə götürəndə bir neçə xarici dil bilmələrini, kompüterdən baş çıxarmalarını, 25-30 yaşlarında, üstəlik, yarışlılıq və gözəl olmalarını tələb edirlər. Bu komponentlərin bir adamda cəmleşməsi (təkçə 3 dili mükəmməl bilmək) isə mümkünüsüzdür.

İndiki gənclər "defisit" in nə olduğunu bilmirlər, amma "kredit" in nə olduğunu əla bilirlər. Çünkü hamisinin krediti var. Kredit götürüb toy edirlər, kredit götürüb cehiz alırlar. Bəzi həvəskar gənclər avtomobili kreditlə alır, borcu verib qurtarmamış, xurd-xəşil edib cərimə ödəyirilər - onu da başqa bankdan götürürler.

İndi bank da, pul da, mol da, mal da defisit deyil, boldur, sadəcə, indi inflasiya, devalvasiya deyilən terminlər var və gənclər onların nə olduğunu, hansı məna daşıdığını anlayılar.

Məsələn, 4 il önce jurnalistlər də o sözü gah "devalvasiya", gah "devolivasiya" yazılırlar, təzə söz id, düzgün yazılışını bilmirdilər, amma indi hamısı dəqiq bilir ki, sözün düzgün yazılışı "devalvasiya"dır.

Yaşlı adamların çoxu bilməz, indi dəbdə olan terminlər başçıdır: "İnboks", "mesencer", "skrinshot", "link atmaq" "mahni endirmək", "video yüklemək", "selfi", "instaqram", "votsap" və sair və ilaxır. Bu kimi yüzlərlə kəlmə var ki, sovet dövrünün defisiti zamanı yaşayan adamlar onları o vaxt eşitsəydi, elə bilərdilər, uşaqlar başqa dildə danışır.

O vaxtlar içinde "defisit" kəlməsi keçən bir ifadə də vardi - SPİD (Sindrom Priobretenoqo İmmunoqo Defisita - Qazanılmış İmmun Çatışmazlığı Sindromu - QİCS). Bax, ən qorxulu defisit o idi.

Evləri yanana məcburi köçkünlərə kirayə pulu verildi

Bu il 5 min məcburi köçkün ailəsi evlə təmin olunacaq; yanana yataqxanada məskunlaşan məcburi köçkünlərin köçürülməsi isə hələ ki nəzərdə tutulmayıb

Yataqxanada yaşayan məcburi köçkün Elxan Mirzəyev "Yeni Müsavat" a bildirib ki, martın 6-da Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev sakinlərlə görüşüb və onunla birləşdikdə iş-ğalda olan rayonların icra başçıları da hadisə yerinə gəliblər: "Onu da deyim ki, Rövşən Rzayev yanım baş verən gecə də hadisə yerində idi. Həmin günü Nərimanov Rayon Polis İdarəsinin və Fövqələde Hallar Nazirliyinin əməkdaşları olmasayı, ölü sayı 100-ü keçərdi. Cənub hər kəs pəncərənin ağızına çıxıb, orada qalmışdı. Çölə qaçanların isə hamısı nazik paltarda idi. FHN əməkdaşlarının sayəsində yanmayan mərtəbələrə daxil olub, camaat üçün paltar da çıxara bildik. Martin 6-da gündüz saatlarında "Qaçqinkom"un əməkdaşları yataqxananın yanmış olan 3-cü mərtəbəsində yaşayan sakinlərə pul payladılar. Hər bir ailəyə 300 manat verdilər ki, yataqxanada təmir olunana qədər kirayə mənzillərə çıxsınlar. Yataqxananın digər mərtəbələrində elektrik enerjisinin verilişi bərpa olundu və camaat öz evində məskunlaşdı. Binanın həyətində yas çadırı qurmuşduq ki, rəhmətə gedənlərin hüzur mərasimini orada qeyd edək. Yanım nəticəsində dünyasını dəyişən Surxay Əliyev və Eliza Əliyeva Laçın rayonundan məcburi köçkün idilər. Laçın rayonunun icra başçısı bildirdi ki, çadır qurmağa gərək yoxdur, onların yas mərasimləri Laçın mərasim evin-



lər ki, keçmiş "Qaçqinkom" raitde yaşayan məcburi köçkünlər evlə təmin edilir. Əlli-bətə ki, onlar köçürüldükdən sonra növbə yataqxanada məskunlaşan məcburi köçkünlər de çatacaq. Komitənin tərkibində komissiya yaratmışq. Hətta bize məlumat gələsə də ki, həmin yer pis vəziyyətdədir, yenə də komissiya yərə baxış keçirib, araşdırma edir. Eyni zamanda sakinlərin mənzillərinin olub-ol-

raitde yaşayan məcburi köçkünlər evlə təmin edilir. Əlli-bətə ki, onlar köçürüldükdən sonra növbə yataqxanada məskunlaşan məcburi köçkünlər de çatacaq. Komitənin tərkibində komissiya yaratmışq. Hətta bize məlumat gələsə də ki, həmin yer pis vəziyyətdədir, yenə də komissiya yərə baxış keçirib, araşdırma edir. Eyni zamanda sakinlərin mənzillərinin olub-ol-

raitde yaşayan məcburi köçkünlər evlə təmin edilir. Əlli-bətə ki, onlar köçürüldükdən sonra növbə yataqxanada məskunlaşan məcburi köçkünlər de çatacaq. Komitənin tərkibində komissiya yaratmışq. Hətta bize məlumat gələsə də ki, həmin yer pis vəziyyətdədir, yenə də komissiya yərə baxış keçirib, araşdırma edir. Eyni zamanda sakinlərin mənzillərinin olub-ol-

raitde yaşayan məcburi köçkünlər evlə təmin edilir. Əlli-bətə ki, onlar köçürüldükdən sonra növbə yataqxanada məskunlaşan məcburi köçkünlər de çatacaq. Komitənin tərkibində komissiya yaratmışq. Hətta bize məlumat gələsə də ki, həmin yer pis vəziyyətdədir, yenə də komissiya yərə baxış keçirib, araşdırma edir. Eyni zamanda sakinlərin mənzillərinin olub-ol-

raitde yaşayan məcburi köçkünlər evlə təmin edilir. Əlli-bətə ki, onlar köçürüldükdən sonra növbə yataqxanada məskunlaşan məcburi köçkünlər de çatacaq. Komitənin tərkibində komissiya yaratmışq. Hətta bize məlumat gələsə də ki, həmin yer pis vəziyyətdədir, yenə də komissiya yərə baxış keçirib, araşdırma edir. Eyni zamanda sakinlərin mənzillərinin olub-ol-

raitde yaşayan məcburi köçkünlər evlə təmin edilir. Əlli-bətə ki, onlar köçürüldükdən sonra növbə yataqxanada məskunlaşan məcburi köçkünlər de çatacaq. Komitənin tərkibində komissiya yaratmışq. Hətta bize məlumat gələsə də ki, həmin yer pis vəziyyətdədir, yenə də komissiya yərə baxış keçirib, araşdırma edir. Eyni zamanda sakinlərin mənzillərinin olub-ol-

raitde yaşayan məcburi köçkünlər evlə təmin edilir. Əlli-bətə ki, onlar köçürüldükdən sonra növbə yataqxanada məskunlaşan məcburi köçkünlər de çatacaq. Komitənin tərkibində komissiya yaratmışq. Hətta bize məlumat gələsə də ki, həmin yer pis vəziyyətdədir, yenə də komissiya yərə baxış keçirib, araşdırma edir. Eyni zamanda sakinlərin mənzillərinin olub-ol-

raitde yaşayan məcburi köçkünlər evlə təmin edilir. Əlli-bətə ki, onlar köçürüldükdən sonra növbə yataqxanada məskunlaşan məcburi köçkünlər de çatacaq. Komitənin tərkibində komissiya yaratmışq. Hətta bize məlumat gələsə də ki, həmin yer pis vəziyyətdədir, yenə də komissiya yərə baxış keçirib, araşdırma edir. Eyni zamanda sakinlərin mənzillərinin olub-ol-

raitde yaşayan məcburi köçkünlər evlə təmin edilir. Əlli-bətə ki, onlar köçürüldükdən sonra növbə yataqxanada məskunlaşan məcburi köçkünlər de çatacaq. Komitənin tərkibində komissiya yaratmışq. Hətta bize məlumat gələsə də ki, həmin yer pis vəziyyətdədir, yenə də komissiya yərə baxış keçirib, araşdırma edir. Eyni zamanda sakinlərin mənzillərinin olub-ol-

raitde yaşayan məcburi köçkünlər evlə təmin edilir. Əlli-bətə ki, onlar köçürüldükdən sonra növbə yataqxanada məskunlaşan məcburi köçkünlər de çatacaq. Komitənin tərkibində komissiya yaratmışq. Hətta bize məlumat gələsə də ki, həmin yer pis vəziyyətdədir, yenə də komissiya yərə baxış keçirib, araşdırma edir. Eyni zamanda sakinlərin mənzillərinin olub-ol-

raitde yaşayan məcburi köçkünlər evlə təmin edilir. Əlli-bətə ki, onlar köçürüldükdən sonra növbə yataqxanada məskunlaşan məcburi köçkünlər de çatacaq. Komitənin tərkibində komissiya yaratmışq. Hətta bize məlumat gələsə də ki, həmin yer pis vəziyyətdədir, yenə də komissiya yərə baxış keçirib, araşdırma edir. Eyni zamanda sakinlərin mənzillərinin olub-ol-

raitde yaşayan məcburi köçkünlər evlə təmin edilir. Əlli-bətə ki, onlar köçürüldükdən sonra növbə yataqxanada məskunlaşan məcburi köçkünlər de çatacaq. Komitənin tərkibində komissiya yaratmışq. Hətta bize məlumat gələsə də ki, həmin yer pis vəziyyətdədir, yenə də komissiya yərə baxış keçirib, araşdırma edir. Eyni zamanda sakinlərin mənzillərinin olub-ol-

raitde yaşayan məcburi köçkünlər evlə təmin edilir. Əlli-bətə ki, onlar köçürüldükdən sonra növbə yataqxanada məskunlaşan məcburi köçkünlər de çatacaq. Komitənin tərkibində komissiya yaratmışq. Hətta bize məlumat gələsə də ki, həmin yer pis vəziyyətdədir, yenə də komissiya yərə baxış keçirib, araşdırma edir. Eyni zamanda sakinlərin mənzillərinin olub-ol-

raitde yaşayan məcburi köçkünlər evlə təmin edilir. Əlli-bətə ki, onlar köçürüldükdən sonra növbə yataqxanada məskunlaşan məcburi köçkünlər de çatacaq. Komitənin tərkibində komissiya yaratmışq. Hətta bize məlumat gələsə də ki, həmin yer pis vəziyyətdədir, yenə də komissiya yərə baxış keçirib, araşdırma edir. Eyni zamanda sakinlərin mənzillərinin olub-ol-

raitde yaşayan məcburi köçkünlər evlə təmin edilir. Əlli-bətə ki, onlar köçürüldükdən sonra növbə yataqxanada məskunlaşan məcburi köçkünlər de çatacaq. Komitənin tərkibində komissiya yaratmışq. Hətta bize məlumat gələsə də ki, həmin yer pis vəziyyətdədir, yenə də komissiya yərə baxış keçirib, araşdırma edir. Eyni zamanda sakinlərin mənzillərinin olub-ol-

raitde yaşayan məcburi köçkünlər evlə təmin edilir. Əlli-bətə ki, onlar köçürüldükdən sonra növbə yataqxanada məskunlaşan məcburi köçkünlər de çatacaq. Komitənin tərkibində komissiya yaratmışq. Hətta bize məlumat gələsə də ki, həmin yer pis vəziyyətdədir, yenə də komissiya yərə baxış keçirib, araşdırma edir. Eyni zamanda sakinlərin mənzillərinin olub-ol-

raitde yaşayan məcburi köçkünlər evlə təmin edilir. Əlli-bətə ki, onlar köçürüldükdən sonra növbə yataqxanada məskunlaşan məcburi köçkünlər de çatacaq. Komitənin tərkibində komissiya yaratmışq. Hətta bize məlumat gələsə də ki, həmin yer pis vəziyyətdədir, yenə də komissiya yərə baxış keçirib, araş


Zamin Hacı
 zaminhaci@gmail.com

"Dedim: - Bəratimin məzmunu nə üçün surət bulmaz?
Dedilər: - Zəvaiddir, hüsuli mümkün olmaz".
(Füzuli)

Prezident Ağsuda zəhmətkeşlərlə görüşərkən ona çoxlu şikayət məktubları, orizeler verildi və biz bunu videokadrlarda aydın gördük. Əlbəttə, həmin məktubların yalnız şikayət olmasını iddia edə bilmərik, xüsusilə Prezident Administrasiyasının Sənədlərlə və vətəndaşların müräciətləri ilə iş şöbəsinin müdürü Süleyman İsləməylovun təcrübəsinə, həyat və yaradıcılığına baxanda bu fikri dərhal uzaq eləməliyik. Çünkü Süleyman müəllim hər il adətən dövlət qəzetlərinə bir palaz boyda məqalə yazar, intervü verir və orada administrasiyaya ümvanlanan minnətdarlıq məktublarından bəhs edir. Məsələn, elə keçən ilki yazısında Ağsu və ətraf rayonlardan idarəyə göndərilən xeyli təşəkkür məktubu, teleqram haqda informasiya vardi. Bir sakin xəstəxanada müalicə alındıqna, başqası yol çəkilisində, üçüncüsi respublikamızın idman şərfinin layiqli qorunması səbəbi ilə... minnətdarlıq edirdi.

Lakin biz camaatın prezidente yaxınlaşarken üzlərindəki ifadədən indi verilənlərin heç də minnətdarlıq məktubu olmadığını düşünməyə məcburuz. Ele dövlət başçısı da qısa çıxışı zamanı bu qənaətimizi təsdiqlədi, dedi ki, bütün şikayətlərə, məktublara baxılacaq, kimse narahat olmasın.

Bu, əlbəttə, yaxşı haldır və bizim qədim dövlətçilik ənənələrimizə dayanır. Qədimdə padşahlar vaxtaşırı bele qəbullar, görüşər keçirib şikayətləri dinləyərdilər. Bəziləri isə hətta paltarını dəyişib gizli şəkildə camaatın arasına gedir (bunun adı nağıllarımda "təğyiri-libas olmaq" kimi qalıb; "təğyir" ərbəcə "dəyişmək, başqalaşmaq" anlamındadır), indiki terminlə desək, ictimai rəyi öyrənildilər. Birinci əldən informasiya almaq vacibdir. Xüsusən indiki zəmanədə. Çünkü ətraflarındakı məmurlardan düzgün informasiya almamaq, onlara bir növ etibar etməmək çağdaş dövrümüzde bütün dünya siyasetinə yayılmaqdadır. Örnək üçün, ABŞ prezidenti Donald Tramp bu yaxında Şimali Koreya lideri ilə təkbətək görüşəndə heç kim bilmirdi səhbətin axırı necə olacaq. Adətən belə görüş və sammıtlərin sənədləri, müqavilələri öncədən məmurlar tərəfindən hazırlanır, prezidentlər isə gedib imza atır, şəkil çəkdirir, brifinqdə poza verirlər. Ancaq Hanoy zirvə görüşü nəticəsiz bitəndə, hətta yekun brifinq də olmayanda hamı başa düşdü ki, əslində bu görüşdən öncə tərəflər arasında hər hansı razılışma yoxmuş.

Uzun sözün qisası, dövlət başçısı əger məcbur olursa məktubları camaatdan özü toplasın, o zaman bu tip işlərə mesul əməkdaşları hardasa tənbəh eləmek (cezalandırmaq yazırırmış, cünti bu saat bizde humanizm yelləri əsir, elliklə əvəf düşməkdəyiksə qoy məmurlara da mərhəmet göstərilsin) lazımlı deyilmi? Misal üçün, elə o Ağsunun icra başçısı indiyədək hara baxırmış, maaşı nə üçün alırmış? Axi prinsipcə, bizim sistemlə prezidentlə əhali arasındaki ötürüçü-bağlayıcı həlqələrin ən vaciblərindən biri məhz rayon icra başçılarıdır. Adından göründüyü kimi: prezidentin səlahiyyətlərini rayonda icra etməlidirlər.

Bir az da günün başqa aktual temasından - 8 martdan yazaq. Bayram təntənləri az qala bir heftə qabaqdan başlamışdır, hələ bir heftə sonra da davam edəcəkdir. Mənim fikrimcə, bu əsl-ikökü tamam unutduğumuz və tamam başqa mənə verdiyimiz "Beynəlxalq Qadınlar günü" bizim toplum olaraq necə ikiüzlü olduğumuzu, riyakarlığımızı çılpayıqlı ilə göstərən önəmli ölçü vahidlərindən biridir. Bizdə kişi-qadın bərabərliyi ancaq səzdədir, qadınlar adətən daha az maaşlı işlərdə çalışır, hər cür təzyiq və təhqiqə məruz qalır, cəmiyyətin ən geridə qalmış sahələrində (təhsil, səhiyyə, mədəniyyət, süpürgəcilik) üstünlük təşkil edirlər. Qadın nazir, qadın məmür, qadın deputat az qala "Qırmızı kitab" a düşən kateqoriyadır. UZİ aparatlарını qadınların hələ rüseyim halında soyqırımı üçün alb tibb obyektlərinə qoyan, qorxaq, pis, rezil sözlərinə sinonim kimi "arvad", "qadın" sözünü işlədən toplum qəfildən, bir mart günü qadınsever olurmuş. Elə qadınlar özleri də bu riyakarlılıqdan xoşallanmış kimi görünürler.

Halbuki qədim əfsanələrdəki amazonkalar haradasa bizim regionda, Qafqazda yaşayırmış (bir versiya var ki, bu sözün kökü "həmmə zen", "hamısı zənən" deməkdir). Ancaq onlar niye kişilərdən ayrı yaşamağı seçib döyüş paltarında dağlara-daşlara çəkilmisdilər - bunun özü düşündürəcü te-madır. Yalnız ilde bir dəfə kişilərlə görüşmişlər. Kim bilir, bəlkə də 8 mart ənənəsi belənək yaranmışdır.

Rusiya Ermənistən qərbyönü löy-hələ ki tam formalasdır-mayıb. Belə görünür ki, rəsmi Moskva erməni baş nazir Nikol Paşinyanla nə etmək istədiyini özü üçün axıradək dəqiqləşdirmə-yib. Bununla belə, Kreml ənənəvi üsullarla - şirnik-ləndirici və hədəleyici va-sitələrlə "yeni Ermənistən" öz orbitində saxlama-ğa çalışır. Yalnız iki təze fakt.


Ondan başlayaq ki, Moskvada Kremlin bilavasitə rüsxəti ilə yaradıldığı şəkk-şübhə doğurmayan və əsas hədəfi İrəvanı Moskvənin təsir dairəsində saxlamaq olan "Lazerev klubu"nun ikinci iclası keçirilib (Birinci iclas ötən ilin dekabrında İrəvanda olmuşdu və Azərbaycan əleyhinə təxribatçı bəyanatlarla yadda qalmışdı. Həmin iclasa israrlı dəvətlərə rəğmən, Nikol Paşinyan nümayişkarana şəkildə qatılmamışdı).

Elə tekçə o fakt ki, bu üz-dəniraq qurumun rəhbəri Rusiya Dövlət Dumasının MDB işləri və həmvətənlərlə əla-qələr üzrə komitəsinin sədr müavini, Azərbaycanın "qara siyahısı"nda olan qatı ermə-nipərest deputat Konstantin Zatulindir, özlüyündə çox şəyi deyir. Eləcə də klubun üzvü olan digər anti-Azərbay-can ünsürlər.

Bu azmiş kimi, Moskvadaki iclasa Azərbaycanın rəsmi etirazlarına rəğmən, Dağlıq Qarabağdakı cinayət-kar rejimin nümayəndəsi dədəvət edilib. Bu, qondarma qurumun "iqtisadiyyat və infrastruktur naziri" kimi özünü təqdim edən Levon Qri-qoryandır.

Çıxışında Qriqoryan "dqar iqtisadiyyati"ndakı ağır problemlərdən danışarkan "quru-mun" hələ də beynəlxalq sə-viyyədə tanınmamasından gileyənib. "Yeni Müsavat"ın məlumatına görə, separatçı deyib: "Bu situasiya iqtisadiyyata güclü neqativ təsir edir. Ona görə ki, biz hazırda dün-yada işləyən beynəlxalq institusional resursların hamisindən kənarda qalmışq. Bizim qonşularımız (Azərbaycan nəzərdə tutulur - "YM") beynəlxalq təşkilatlarında özünün iştirakından istifadə edərək, bizim iqtisadi, siyasi və sosial təşəbbüsleri-mizi daima bloklayıb".

Xarici iqtisadi əlaqələri qaydaya salmaqla bağlı suali


 musavat.com
 Togrul İsmayıllı

Kremli İrəvanı

Azərbaycanla hədələdi

"2 stul"da oturmaq istəyən Paşinyana sürpriz; Rusiya "qamçı və kökə" siyasetinə sadıqdır; Moskva həm Qarabağ separatçılara qucaq açır, həm də forpostuna "xox" gelir; Bakının reaksiyası nə olacaq?..

cavablandırın erməni "nazir" lükəsizlik məsələləri üzrə kö-bu sahədə Rusyanın birinci mərkəsi - "YM") məsləhət-lərde olduğunu bildirib. "Bi-rinin ardınca getsə, o zaman

Ermənistən "erməni soyqırımı"nın tanınmasına dəstək proqramını qapatmalı olacaq

- nəyə ki, Bolton İrəvana sə-feri zamanı erməniləri sürü-kəyirdi. Ermənistən o zaman İranla əlaqələrini kəsməli və ABŞ-in formalasdırmaqdə ol-duğu anti-iran cəbhəsində yer almmalıdır. Əgər Ermənis-tanda bu yolu tutacaq ağıl-dan kəmlər varsa, o zaman mən indidən onların və Ermə-nistən taleyinə acıymam. Rusiya Ermənistən üçün müttəfiqdir, iqtisadi tərəfdəş-dir, Ermənistən uzun müd-dət eyni geosiyasi məkanda olduğu ölkədir, sadəcə, əvə-zolunmaz ölkədir".

Yeni Zatulin işgalçi ölkəni ilk növbədə ən zəif yeri ilə - təhlükəsizlik məsələsi ilə hə-dələyib.

"Rusiya Ermənistən təhlükəsizlik qarantıdır. Zatulin bununla demək istəyir ki, əgər siz Avropa və ABŞ-la əlaqələri möhkəmləndirsiniz, o halda Rusiya sizə təhlükəsizlik məsələsində dəstək verməyəcək. Yeni sətiraltı o, Ermənistəni konkret ola-raq, Azərbaycanla hədələyir.

Çünki heç kimə sirr deyil ki,

O da maraqlıdır ki, Rusiya-nın rəsmi İrəvanın ünvanına belə hədəleyici mesajları, da-ha doğrusu, "qamçı və kökə" siyasetinin növbəti parlaq tə-zahürü məhz Nikol Paşinyanın Brüsseldə coxgünlük səfərdə olarkən özünü bürüzə verib. Odur ki, nəticəni qoy önce "2 stul"da oturmağa çalışan, yeni həm Qərbin, həm də Rusiya-nın himayəsini almağa səy edən Paşinyan çıxarsın. Yeri gəlmışkən, bu gün onun inqilab yolu ilə hakimiyyətə geliş-ənin düz 10 ay tamam olur...

□ "Yeni Müsavat"ın analitik xidməti

Bir müddət önce mətbuatda Tarif Şurasının ləğv edilməsi haqqında məlumatlar yayıldı. Məlumat belə idi ki, Tarif Şurasının Katibliyi 2019-cu il 14 yanvar tarixindən ləğv edilib. Katibliyin debitor və kreditorlarına bu barədə xəbərdarlıq edildi. Qeyd edək ki, prezident İlham Əliyev "Azərbaycanda dövlət idarəciliyinin təkmiləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında" Fərman imzalamışdı. Bu qurumun da adı həmin siyahıda idi. Bu dəyişiklik əhalinin tərəfindən Tarif Şurasının ləğvi kimi anlaşıldı. Daha sonra daha bir rəsmi açıqlama verildi ki, Azərbaycanda Tarif Şurası ləğv olunmayıb. İqtisadiyyat naziri Şahin Mustafayevin verdiyi məlumatda görə, sadece, prezidentin sərvətini ilə Tarif Şurasının katibliyində dəyişiklik ediləcək: "Bu, o demək deyil ki, Tarif Şurası ləğv olunacaq, tariflər tənzimlənməyəcək və s. Tarif Şurası fealiyyət göstərir. Dövlət tərəfindən müəyyən edilən xidmətlərin tənzimlənməcək".

Bəs gərəsən, qiymətləri tənzimləyən belə bir quruma ehtiyac var mı? Dünya təcrübəsində Tarif Şurası tipli qurumlar var mı?

"Yeni Müsavat"ın sualını cavablandırıran **iqtisadçı ekspert Natiq Cəfərli** deyib ki, dünya təcrübəsində communal xidmətlər sahəsində dövlət inhisarçılığı az olduğundan bu cür qurumlara ehtiyac yaranır: "Xarici ölkələrdə əsasən özəl şirkətlər bu sektorda fealiyyət göstərir və

Xalqın qorxdugu "şura"-Tarif Şurası

Ekspert deyir ki, dünya təcrübəsində communal xidmətlər sahəsində dövlət inhisarçılığı az olduğundan bu cür qurumlara ehtiyac olmur



ciddi rəqabətli mühit olduğundan qiymətlərin dövlət tərəfindən tənzimlənməsinə ehtiyac qalmır. Adətən hökumətlə həmin şirkətlərin birge komissiyyası yaradılır. Əger inflasiya ilə bağlı dəyişikliklər olarsa, müəyyən məzənnə dəyişikliklər varsa, onlar topdan ibarət qiymətlərdə dəyişiklik etməklə bağlı bir qurumun olmasına ehtiyac var. Ancaq bu qurumda ictimaiyyət nümayəndələri, QHT sektorun təmsil olunmalıdır. Burada həm də qiymətlərin azalması müzakirə olunmalıdır. Tarif Şurası yarandığı günden bu günə qədər əslində funksiyası təkcə qiymətlərin artırılması deyil, tənzimlə-

madan qiymətlərin artırılması məsəlidir. Yəni qiymətlərin artışı ilə bağlı da müəyyən işlər görülməlidir.

Eksperthin sözlərine görə, bizdə Tarif Şurasının mövcudluğunun səbəbi odur ki, bəzi sahələr sərf dövlət inhisarındadır: "Dövlət burada sərf inhisarçı mövqedədir, dövlətin təbii inhisarları qiymətləri tənzimləyir. Ona görə də Tarif Şurası kimi olmasa da, bu istiqamətdə fealiyyət göstərən bir qurumun olmasına ehtiyac var. Ancaq bu qurumda ictimaiyyət nümayəndələri toplaşır. Bu qurum hökumətin siyasetinə uyğun olaraq öncədən hazırlanmış qərarların təsdiqi ile məşğuldur".

N.Cəfərli bütün bu problemlərin aradan qalxması üçün dövlətin communal sektordan çəkilməsini teklif etdi: "Ən yaxşı variant isə odur ki, dövlət bu sektordan çıxın, özünün ədaletli nəzarəti funksiyasını yerine yetirsin. Bu sahələr özəl sektora verilsin. Kommunal xidmətlər və yanaçığın qiymətləri ilə bağlı vətəndaşla özəl şirkətlər arasında xüsusi bir mədəniyyət formalaşın. Bizdə elektrik enerjisi və qaz təchizatı ilə bağlı müqavilələrə baxıldıqda görünür ki, sanki bu müqabilə işşalçı bir şirkət tərəfindən bağlanıb. Bütün məsuliyyət vətəndaşın ciyindədir, şirkətlərin ciyində heç bir məsuliyyət yoxdur. Bütün fors-major hallarda vətəndaş gənəhkar çıxarılır. Ancaq özəl şirkətlər olsa, yeni tip müqavilə bağlamaq mədəniyyəti de formalaşacaq".

□ **Nərgiz LİFTİYEVA,**
"Yeni Müsavat"

"Problemlı krediti olanların 90 faizdən çoxu prezident fərmanından yararlanacaq"

Pərviz Heydərov: "Hansısa sahibkar kredit götürüb istehsal müəssisəsi qurmağa başlayıb və işi yarımcıq qalıbsa, ona dəstək verilməlidir"

Məzənnə Nazirliyi prezident İlham Əliyevin fiziki şəxslərin kredit borclarının həlliə dövlət dəstəyi barədə fərmanın icrası çərçivəsində problemlı kreditlərlə bağlı öz internet saytında xüsusi bölmə yaradıb. Burada borclu vətəndaşlara ödəniləcək kompensasiyani hesablayan kalkulyator, vətəndaşları on cəox maraqlandıran sualların cavabları yerləşdirilib. Eyni zamanda əlavə sualların verilməsi və cavablandırılması üçün şərait yaradılıb.

Qeyd edək ki, fərmandan təqdim olunacaq: "Cəmiyyət-dən səsləndirilən bütün təklifi öyrənir. Onların bir qismi yəqin ki, nəzərə alınacaq".

Onu da qeyd edək ki, iqtisadi İslahatlar və Kommunikasiya Mərkəzinin rəhbəri Vüsal Qasımlı problemlı kreditlərin həllinə dair fərmanla bağlı canlı yayında sualları cavablandırıb. Onun verdiyi məlumatdan aydın olub ki, hazırda problemlı kreditlərlə bağlı Azərbaycan məhkəmələrində baxış mərhələsində olan 311 min iddia var. İcraya yönəldilmiş qərarlar buraya aid deyil.

V.Qasımlının dediyinə görə, 10 min dollara qədər olan kreditlər xarici valyutada olan ümumi kredit portfelinin 92 faizini, 17 min manata qədər olan kreditlər isə manatla ümumi kredit portfelinin 99 faizini əhatə edir. Bunların 5 min manata qədər olanlar 82 faiz təşkil edir. Kreditlərin böyük hissəsi



istehlak kreditləridir. Ölkədə fəaliyyət göstərən 8 bank istehlak kreditlərinin 80-90 faizi ni verib. Mərkəz rəhbəri bildirir ki, fərman həminin ehtiyacı olan təbəqəsini tam əhatə edir: "O təbəqənin ki, buna həqiqətən ehtiyacı var".

Problemlı kreditlərlə bağlı müxtəlif dövlətlərin atlığı addımlardan danışan V.Qasımlı Qazaxistani məsələ gətirib: "Qazaxistanda devalvasiya 2014-cü ildə baş verdi. Əhali üçün problemlı kreditlər yarandı. Onlar kollektorların fealiyyətinə dair qanun qəbul etdilər. Kollektörler əhalidən aldıqları kreditlərin 50 faizini özlərinə gö-

ləmli borcu olan əhalinin 90 faizdən yuxarısı dəsteklə əhatə olunur. Əksər ölkələrdə belə hallarda yüksək dövlət, banklar və vətəndaşlar olmaqla üç tərəf arasında bölünür. Azərbaycanda isə dövlət bütün yükü öz üzərinə götürür".

Prezident fərmani Azərbaycanda problemlı kreditlər məsələsini tam həll edir: İqtisadçı-ekspert Pərviz Heydərov bildirir ki, prezident fərmanının problemlı kreditlərin 90-93 faizini əhatə etdiyi ölkə rəsmiləri tərəfindən qeyd olunub: "Burada bütün tərəflərin mənafeyi nəzərə alınır. Bankların borcların restrukturizasiyası zamanı itki-lərə məruz qalmamalar üçün də fərmandan ciddi addımlar nəzərdə tutulur. Yəni zərərçəkən tərəflərin hər ikisine dövlət dəstək verir".

Maliyyə naziri Samir Şərifovun verdiyi məlumatda görə, dövlət həmçinin biznes kreditləri ilə bağlı müəyyən addımlar atmayı nəzərdə tutur. P.Heydərov deyir ki, prezident fərmanı verilənədək problemlı kreditlər məsələsinin, həmçinin devalvasiyadan əhaliyə dəyən zərərin necə kompensasiya olunacağı məxanizmi heç kimə məlum deyildi: "Bu baxımdan, biznes kreditləri ilə bağlı hansı məxanizmin tətbiq olunacağı söyləmək mümkün deyil. Fiziki şəxslərin problemlı kreditləri bank sisteminin əsas problemlərindən biri idi. Bankların sağlamlaşdırılması

məqsədile digər problemlərin də həll olunması üçün addımlar atılmalıdır. Belə problemlərdən biri də biznes kreditləri üzrə yaranan vaxtı keçmiş borclardır. Bu sahədə hansısa addım atmaq üçün məsələ ciddi şəkildə təhlil olunmalıdır. Çünkü bir çox şəxslər bank rəhbərləri ilə yaxın münasibətlərindən, əlaqələrindən istifadə edərək böyük həcmədə biznes kreditləri götürüb. Bu kreditlərin xeyli hissəsinin normal girov terminatı belə təmin olunmayıb. Elə kreditlər var ki, təqdim olunan biznes-planları utopiyadır, qeyri-real və həyata keçirilməsi mümkün olmayan ideyaların ibarətdir. Belə kreditləri götürmək hər kəsə müyəssər olan iş deyil. Bu baxımdan, mən 50 min dollardan yuxarı kreditlərlə bağlı hər hansı addimin atılmasını tərəfdarı deyiləm".

Eksperthin fikrincə, dövlət hansısa addım atmazdan əvvəl biznes kreditlərinin iqtisadi əsaslandırma və biznes-planları araşdırılmalıdır: "Ümumiyyətlə, xidmət və ticarət sahəsi üzrə verilən kreditlər deyil, yalnız istehsal və emal sahəsi üzrə götürülən kreditlərə güzəşt məxanizmi tətbiq olunmalıdır. Hansısa sahibkar kredit götürüb istehsal müəssisəsi qurmağa başlayıb və işi yarımcıq qalıbsa, ona dəstək verilməlidir. Belələrinin sayı elə de çox deyil".

□ **Dünya SAKIT,**
"Yeni Müsavat"



Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsi haqqında
həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması,
Azərbaycanın ədalətli mövqeyinin müdafiə edilməsi

ATƏT

Təxminən eyni gündə Avropa Birliyi rəsmiləri də Azərbaycan və Ermənistan rəhbərlərinin tezliklə görüşünün vacib olduğunu bildirdilər. Bundan əlavə, Brüsselde erməni baş nazir Nikol Paşinyana birmənalı şəkildə anlatıldılar və çağırış etdilər ki, Dağlıq Qarabağdakı rejimlə bağlı heç bir ən sərt irəli sürmədən yüksək səviyyəli görüşdə iştirak eləsin. Eyni prinsipial mövqə Bakıda ATƏT sədri tərəfindən sərgiləndi.



Başqa sözlə, Paşinyanın sülh danışqlarının formatının dəyişərək, ora Xankəndini də əlavə eləmək səyləri fiasco oldu. Bu dəfə həmişəlik. Hərçənd bəzi analitiklər görə, Nikol Paşinyan bu məsələdə öz məğlubiyyətini etiraf eləməmək, ugursuz durumda görünməmək üçün öz sərsəm və əsəssiz mövqeyini davam etdirməyə çalışacaq. Həm də o səbəbə ki, o, real sülh danışqlarına, sadəcə olaraq, hazır deyil. Bu da o anlama gəlir ki, Paşinyan inqilab öncəsi öz xalqına verdiyi əsas vədləri tutma bilməyecək. Söhbət hər şeydən önce erməni xalqının rifikasi halının yaxşılaşdırılmasına gedir.

Azərbaycan Xarici İşlər Naziri Nikol Paşinyanın Brüssel səfəri çərçivesində ölkəmizin işgal olunmuş ərazilərində yaradılmış separatçı rejimin danışqlar prosesində iştirakı ilə bağlı səsləndirdiyi fikirlərə bir dəha sərt münasibət bildirib. XİN-dən verilen məlumatə görə, Ermenistan baş nazirinin Dağlıq Qarabağ münaqişəsi üzrə aparılan danışqların formatını dəyişmək arzusu ATƏT-in Minsk Qrupunun, xüsusilə də onun Rusiya, ABŞ və Fransadan olan həmsədrlerinin fealiyyətini məhv etmək kimi nəzərdən keçirilə bilər.

"Danışqların ATƏT-in 1992-ci il Helsinki Nazirlər Şurasının qərarı ilə təsdiq olunmuş formatını ATƏT-ə üzv ölkələrin konsensus qərarı olmadan dəyişmək qeyri-mümkinidür. Xatırladıq ki, həmin qərara əsasən Ermənistan və Azərbaycan münaqişənin tərəfləri, Dağlıq Qarabağın erməni və azərbaycanlı icmaları


ise maraqlı tərəflər qismində çıxış edirlər. Yaxşı olardı ki, Ermənistan rəhbərliyi münaqişənin sülh yolu ilə həllinin yeni təsirini axtmak üçün lügət improvisasiyalarına vaxtını sərf etməsin. İllər ərzində Dağlıq Qarabağ münaqişəsinin həlli prosesinə daxil olan hər bir kəs münaqişənin həlli planının aydın şəkildə müəyyən olunduğunu bilir və bunu qəbul edir", - deyə XİN-dən vurğulanıb...

"Yeni Müsavat" xəbər verir ki, sabiq xarici işlər naziri Tofiq Zülfüqarov görə, Ermənistan necə ki, Serj Sərkisyan dövründə Dağlıq Qarabağ konflikti təsəbbindən problemlər içində idi, Paşinyan dönəmində de elə həmin problemlər girəbında qalır.

"Bütün mitinqlər başladı, keçdi və qurtardı. Rusiya ilə yaxşı əlaqələr də başa çatır. Bəs iqtisadiyyatla nə etmeli? Öz qonşularla münasibətlərə nə etmeli? Düşnürəm ki, erməni cəmiyyəti tərəfindən Ermənistanın siyasetinin təzədən və ciddi şəkildə dərki öz-özlüyündə mütləq baş verəcək. Nikol Paşinyanı hələ çox məyusluqlar gözləyir", - deyə eks-nazir əminliklə qeyd edib.

Azərbaycan və Ermənistan liderlərinin ATƏT-in Minsk Qrupu həmsədrlerinin təşəbbüsü ilə planlaşdırılan görüşündən gözləntilərə gəlinəcə, Tofiq Zülfüqarov belə bir görüsün təşkili ilə bağlı ciddi problemlərin olduğunu düşünür.

"Azərbaycan presidentinin Ermənistanın mövqeyini xarakterizə edən son bəyanatına diqqət eləmək lazımdır. Dedi ki, formal danışqlar istəmir.



İsgalçının ugursuz format oyunu - Azərbaycanın sərt təpkiyi nəticə verdi

Ermənistanın atəşkəsi süni surətdə uzatmaq taktikası özünə qarşı çevrilir; **Tofiq Zülfüqarov:** "Paşinyanı hələ çox məyusluqlar gözləyir..."

Azərbaycan həmişə bəyan edib ki, real danışqları lazımdır, danışq xətrinə danışq bize gərek deyil. Belə görüşlər heç kişi inandıra bilməz ki, danışq prosesi gedir. Ona görə mən hesab edirəm ki, bu görüşdən önce nə təklif ediləcəyi, hansı bəyanatların veriləcəyi görüş faktının özündən daha vacibdir", - deyə o, əlavə edib.

Doğrudan da, liderlər seviyyəsində görüş xətrinə daha bir görüş nəye və kimə lazımdır, əgər inqiyadək onlarla belə görüş heç bir nəticə verməyib? Əger belə temaslar sırf işgalçı tərəfin xeyrine atəşkəs rejiminin uzanmasına xidmət edir, o zaman növbətçi temaslardan imtina ən məqbul qərar olmazmı? Təcavüzkar ölkə sülhə hazır deyilsə, qoynunda müharibəyə hazır olsun - müharibənin onun üçün doğracağı bütün fəlakətlə nəticələri ilə birgə.

"Son hadisələr onu göstərir ki, ermənilər açıq şəkildə işgal edilmiş əraziləri qaytarmaq fikrində olmadıqlarını rəsmən bəyan edirlər". Bu sözləri isə axar.az-a müsahibəsində prezidentin eks-köməkçisi, politoloq Eldar Namazov deyib.

"Ermənistan Milli Təhlükəsizlik Xidmətinin rəhbəri işgal olunmuş Azərbaycan ərazilərinə səfər edir və burada məskunlaşma programı həyata

keçirdiklərini, erməniləri Qarabağa köçürüdüklerini bildirir. Buna oxşar bəyanatı Ermənistanın müdafiə naziri də verir. Paşinyan isə açıq şəkildə Azərbaycan prezidenti ilə görüşünün gündəliyinin olmadığını, konfliktin həlli ilə bağlı heç nəyi müzakirə etmədiklərini, yalnız danışqların formatı haqqında müzakirə apardıqlarını deyir. Yəni demək isteyir ki, Dağlıq Qarabağ tərəf kimi danışqlarda iştirak edəcəkse, onda hansısa ciddi məsələlər müzakirə oluna bilər. Bu, əs-lində onların işgaldən əl çəkmək niyyətində olmadığının sübutudur", - deyə politoloq qeyd edib.

Ona görə də ekspert hesab edir ki, Azərbaycanın diplomatiyası, ordu, bizim beynəlxalq təhlükət şəbəkəmiz eyni strategiyadan çıxış etməli, bir-birini tamamladır ki, nəticə əldə edə bilək: "Müasir dünyada iqtisadi, hərbi, diplomatik, informasiya strategiyaları uzlaşır ve "smart power" deyilən anlayış yaradır. Yəni əvvələr təbiq edilən "yumşaq güc" anlayışı artıq "ağılı güclər" anlayışı ilə əvəz olunub. Bu, o deməkdir ki, artıq həm hərbi, həm diplomatik, həm siyasi, həm iqtisadi, həm informasiya gündən istifadə etməlisən. Təessüflər ki, biz bu sahədə bəzi boşluqlar görürük. Orduımızın yaratdığı imkanları hesab edirəm ki, diplomat-

yamız kifayət qədər yaxşı istifadə edə bilmir. İnförmasiya tədbirlərini uzlaşdırır. Bir zamanlar bu proses bizdə tam əksinə idi. 90-cı illərin ortalarında, yeni atəşkəs imzalanandan sonra dünyada belə rəy yaranmışdı ki, erməni ordusu Azərbaycan ordusundan güclüdür. Onu da bizim torpaqlarımızın işgali ilə əsaslandırdılar. O dövrde bizim diplomatiyamız daha sərt idi. Biz bu ictimai rəyə baxmayaraq, bir çox məsələlərdə diplomatik sahədə ermənilər qalib gəldik. Vəziyyət elə bir səviyyəyə gəlib çatdı ki, ATƏT-in sammitində Dağlıq Qarabağ probleminin Azərbaycanın ərazi bütövlüyü prinsipi əsasında ermənilər müxtariyyət verilməsi ilə həll edilməsi barədə qərar çıxarıldı. Ermənilər veto hüququndan istifadə etdilər, ancaq sammit bəyanatla çıxış etdi ki, Ermənistanda başqa bütün ölkələr Dağlıq Qarabağ probleminin hellini bu cür görürələr. Ona görə də Ermənistanda böyük böhran yaşındı. Levon Ter-Petrosyan qarşı üsyən qaldırıldı və sonda da o hakimiyətdən getdi".

Lakin politoloqa görə, artıq vəziyyət dəyişib. "Bizim ordumuz bütün dünyada öz üstünlüyünü nümayiş etdirməyi bacarıb. Azərbaycan Ordusunun yaratdığı üstünlükdən diplomatiya sahəsin-

Martın 6-da Rəşt şəhərində İran prezidenti Həsən Ruhani Qəzvin-Rəşt dəmir yoluńun açılışı mərasimində iştirak eden Azərbaycanın nümayəndə heyəti ilə görüşüb. Rosmi məlumatə görə, Həsən Ruhani vurğulayıb ki, hər iki ölkənin siyasi rəhbərliyinin iradəsi ilə rəsmi Tehran və Bakı arasındakı münasibətlər özünüń yeni inkişaf mərhələsinə yasayır. Onun sözlərinə görə, "Şimal-Cənub" Beynəlxalq Nəqliyyat Dəhlizini çərçivəsində Qəzvin-Rəşt dəmir yoluńun Astara şəhərinə qədər çökülməsi İranın və Azərbaycanın milli məraqlarını əks etdirir.

İran prezidenti iki ölkə arasında əməkdaşlıq əlaqələrinin genişləndirilməsinin vacibliyini, nəqliyyat, maşınçayırma, əczaçılıq və digər sahələrdə əməkdaşlığın uğurla davam etdiyini bildirib. Həsən Ruhani qeyd edib ki, qarşılıqlı faydalı əməkdaşlıq ölkələrimiz arasındakı iqtisadi əlaqələri daha da möhkəmləndirəcək və xalqların rifah halının daha da yaxşılaşmasına xidmət edəcək.

Bu, fevralın 27-də Ermənistəninin baş naziri Paşinyanın Tehrana səfərindən sonra iki ölkə münasibətlərinde yaranmış soyuqluq fonunda ilk hadisədir. Paşinyanın Tehrana səfəri və erməni icması ilə görüşdə qaldırılan şüərlər Bakıda ciddi ictimai tənqidə səbəb olub. Baxmayaraq ki, rəsmi Bakı bu müddətde sakitliyi qoruyub.

Həsən Ruhani ilə görüşdə Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev, Azərbaycanın İrandakı səfiri Bünyad Hüseynov, nəqliyyat, rabiṭə və yüksək texnologiyalar naziri Ramin Quluzadə, "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanov iştirak ediblər.

Ş.Mustafayev səmimi qəbulu görə təşəkkürünü bildirib və Azərbaycan prezidenti İlham Əliyevin salamlarını İran prezidentine çatdırıb. Ş.Mustafayev Azərbaycan və İran prezidentlərinin siyasi iradesi və dostluq münasibətlərinin

Nazir Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Qəzvin-Rəşt-Astara (İran)-Astara (Azərbaycan) dəmir yoluńun çəkilməsinə xüsusi önem verdiyini və bu məsələni daim diqqətdə saxladığını vurğulayıb. Qeyd edək ki, martın 6-da İranda Qəzvin-Rəşt

ve şəhərsalma naziri Məhəmməd İslami, Gilan valisi Mustafa Saları iştirak ediblər.

Açılış mərasimində çıxış edən İran prezidenti "Şimal-Cənub" Beynəlxalq Nəqliyyat Dəhlizinin inkişaf etdirilməsinin hər iki ölkənin dövlət başçılarının daim diqqətində

Respublikasının və İran İslam Respublikasının nəqliyyat-tranzit və ticarət-iqtisadi potensialının gücləndirilməsinə böyük töhfə verecək", - deyə Ş.Mustafayev eləvə edib.

Maraqlıdır ki, İran prezidenti Azərbaycanla əməkdaşlığın önemini bir neçə dəfə vurğula-

hansı danışqların olması məlum deyil. Amma son günlər İran dövlət rəsmilərinin açıqlamaları onu göstərir ki, Paşinyanın səfəri və onun doğurduğu rezonans Tehranda da ciddi narahatlıq doğurub. Öten günlerde İran XİN, daha sonra ali dini liderin ən yaxın adamların-

Həsən Ruhani Gilandan Bakıya dostluq mesajları göndərdi

Ancaq Bakının susqunluğunun davam etməsi açıqlamaların qaneedici olmadığını deməyə əsas verir



əməkdaşlığın inkişafı üçün dəmir yolu xəttinin açılış mərəməkəm zəmin yaratdığını, person illərdə dövlət başçılarının intensiv olaraq keçirilən yüksək səviyyəli görüşlərinin iqtisadi-ticarət əlaqələrinin genişlənməsində mühüm əhəmiyyətini vurğulayıb.

dəmir yolu xəttinin açılış mərəməkəm zəmin yaratdığını, person illərdə dövlət başçılarının intensiv olaraq keçirilən yüksək səviyyəli görüşlərinin iqtisadi-ticarət əlaqələrinin genişlənməsində mühüm əhəmiyyətini vurğulayıb.

olduğunu vurğulayıb və bu dəhlizin tərkib hissəsi olan Qəzvin-Rəşt dəmir yoluńun önemini qeyd edib. İran prezidenti bildirib ki, Qəzvin-Rəşt dəmir yolu yalnız İranın və Azərbaycanın deyil, eyni zamanda Rusiya və Şimali Avropa ölkələrinin də dəmir yolları sistemlərini birləşdirəcək.

"Bu gün açılışı həyata keçirilən Qəzvin-Rəşt dəmir yoluńun tikintisi də bu sahədə görünen uğurlu işlərin nəticələrindəndir. Qəzvin-Rəşt dəmir yoluńun fealiyyətə başlaması təkcə Şimal-Cənub deyil, eyni zamanda "Cənub-Qərb" Nəqliyyat Dəhlizinin inkişafı istiqamətində atılmış çox mühüm adımdır. Bütün bunlar daşınan yüklerin həcmiin artırılmasını təmin etməklə Azərbaycan

yib. Eyni zamanda elə həmin gün Gilan vilayətinin Larican şəhərində xalq qarşısında çıxişi zamanı bildirib ki, "Şimal-Cənub" Beynəlxalq Nəqliyyat Dəhlizinin həyata vəsiqə qazanmasında İranla yanaşı, Azərbaycan da böyük işlər görür. Onun sözlərinə görə, İranın yaxın dostu və qonşusu olan Azərbaycanla iqtisadi əlaqələrin daha da dərinleşməsi davam etdiriləcək.

Ruhani deyib ki, Qəzvin-Rəşt dəmir yolu geləcəkdə Astara şəhərinə qədər çəkiləcək və Azərbaycanla İranın dəmir yolları birləşəcək. Qəzvin-Rəşt dəmir yolu yaxın gelecekde Fars körfəzi ilə Şimali Avropa dövlətləri arasında "köprü" rolunu oynayacaq. Əlbəttə, qapalı görüşlərdə

dan biri olan İranın İslam Əlaqələri və Mədəniyyəti Təşkilatının sədri Əbuzər İbrahim İbrəhimi Türkmen Azərbaycanla bağlı bəyanatla çıxiş edib. Əslən azərbaycanlı olan Türkmen İran ali dini liderinin Azərbaycanla münasibəti açıqlayıb və deyib ki, dini lider Azərbaycanı hər zaman müdafiə edib, bundan sonra da edəcək. Bu, həm də İran siyasi hakimiyətinə mesaj kimi qiymətləndirilə bilər. Ancaq resmi Bakı hələlik təmkinli münasibət göstərir. Son açıqlamaların Bakını nə qədər memnun etdiyini bürüze verən hər hansı reaksiya göstərməyib. Bu da bir mənada açıqlamaların hələ tam qane etmediyini deməyə əsas verir.

□ Kənan RÖVŞƏNOĞLU,
"Yeni Müsavat"

ABŞ-Türkiyə münasibətləri dalana dirənir

Vaşinqton S-400 qarşılığında F-35 şərti qoyur, Türkiyə isə geri çəkilmək fikrində deyil



ABŞ və Türkiyə arasında münasibətlər yenidən gərginləşir. Dövlət Departamentinin sözcüsü Robert Palladino bildirib ki, Ankara Rusiyadan S-400 hava hücumundan müdafiə sistemləri alıqdan sonra Vaşinqton Türkiyəyə qarşı sanksiyalar tətbiq ede biler.

Sitat: "S-400 alacağı təqdirdə Ankaranın F-35 programına qatılımını yenidən nəzərdən keçirəcəyimizi və ehtimal ki, digər silah satışlarını da riskə atacağı ilə bağlı xəbərdar etdik. Bundan başqa, S-400-lərin alınması ABŞ-in "Rəqiblərə Sanksiyalar vasitəsilə mübarizə" qanunu çerçivəsində bu satışda rol oynayan dövlət şirkətləri, qurumlar və şəxslər qarşı sanksiyaları da gündəmə getirəcək".

Artıq ABŞ rəsmilərinin S-400-lərin alınması ilə bağlı xəbərdarlığına Ankaradan cavab verilib. Xarici işlər naziri Mövlud Çavuşoğlu deyib ki, Türkiye uzun illər hava hücumundan müdafiə sistemlərini müttəfiqlərən almaq isteyib, ancaq müsbət cavab verilməyib.

Prezident Ərdoğan isə bildi-

rib ki, Türkiye imzaladığı anlaşmaya sadıqdır. **Sitat:** "S-400 mövzusunda biz işi bitirdik. Artıq danışmağın mənəsi yoxdur. Həm Putinlə, həm də Rusiya rəsmiləri ilə lazımi məsələlər daşınilıb, imza atılıb. Bizim indi geri dönənümüz ola bilməz. Bize belə bir əlaqəsizlik yarışmaz. Bu əlaqə deyil. Biz bir anlaşma bağlaşdıqsə, ona sadıq. Kimse bizim tüpürdüyümüzü yalamamızı gözləməsin. Biz bəlkə S-500 istehsal etdik, ruslarla".

Xatırladaq ki, hələ 2017-ci ildə o zaman sağ olan senator Con Makkeyn prezident Trampa müraciət edərək ABŞ-in "Rəqiblərə sanksiyalar vasitəsilə mübarizə" Qanunu çerçivəsində Türkiyəyə qarşı sanksiyalar tətbiq olunmasını isteyib.

Ancaq Ankara və Vaşinqton arasında problemlər mövzu yənə S-400 sistemləri deyil. ABŞ prezidenti Türkiyəni əsasən inkişaf etməkde olan ölkələrə tətbiq olunan bəzi məhsulların Amerikaya gömrüksüz daxil olmasına icazə verən "Ümumi

karaya gəlerek müdafiə naziri Hulusi Akarla görüşüb. Akar isə bildirib ki, Türkiye qüvvələrini sərhədə toplayıb və tezliklə Fəratın şərq sahilində əməliyyatlara başlaya bilər.

Türkiyə və ABŞ arasında münasibətlərin pisləşməsinin daha bir nümunəsi isə Fətullah Gülenlə bağlı Amerikada son günlərdə baş veren hadisələrdir. Bir neçə gün əvvəl ABŞ-in birinci ledisi Oklahoma statində F.Gülenə məxsus orta məktəbi ziyanət edib. Bunun ardınca ise Fətullah Gülenin "sağ eli" adlandıran Mövlud Hilmi Çinar ABŞ prezidentinin qış iqamətgahı "Qış Ağ Evi" adlanırları "Mar-a-Laço"ya dəvət olunub. Bu dəvət və sefərin bu ərefədə baş tutmasının təsadüfü və ya məqsədli olmasını demək çətindir. Amma o da var ki, bu kimi məsələlərdə həddən artıq həssas olan amerikalıların birinci ledinin bir neçə ay əvvəl qədər Türkiyəyə ekstradisiyası müzakire olunan Gülenin məktəbinə səfəri ilə bağlı məlumatlı olmasının inandırıcı deyil.

Xatırladaq ki, Türkiye və Rusiya arasında S-400 Hava Hücumundan Müdafiə Sistemlərinin alınması ilə bağlı müqav-

ile 2017-ci ilde imzalanıb. Bundan əvvəl Ankara ABŞ və Çinlə hava hücumundan müdafiə sistemləri alımı ilə bağlı danışqlar aparsa da, müsbət nəticə əldə olunmayıb. Müqavilə əsasında artıq S-400 batareyalarının Türkiyəyə verilməsi işlər aparılır. Proqnozlara görə, bu ilin sonuna qədər S-400 batareyaları Türkiyəyə təslim ediləcək. Bununla bağlı artıq türk hərbiçiləri Rusiyada təlimə gələrlər bilər.

Ancaq Türkiyənin hava hücumundan mübarizə sistemini Rusiyadan alması Vaşinqtonu narazı salıb. Türkiyədə bəzi ekspertlərə görə, Vaşinqton Rusiya sistemlərinin Türkiyəyə verilməsinə görə həm də NATO hərbi texnologiyalarının rusların əline keçə biləcəyindən narahatdır. Söhbət ən əsası ABŞ-in yeni istehsalı olan super qırıcıları F-35-lərlə bağlıdır. Mölüm olduğunu kimi, Türkiyə də bir neçə ölkə ilə birlikdə ABŞ-in F-35 qırıcı təyyarəsi layihəsinin üzvüdür. Layihəyə əsasən, bu ilin iyun ayında 21-də F-35 qırıcıları rəsmi mərasimle Türkiyəyə təhlif veriləcək. Lakin indi ABŞ rəsmiləri narahatverici açıqlamalarla çıxiş edir. Türkiye isə geri çəkilmə istəmir. Sadalanın detallar həm də münasibətlərin ciddi bir bührəna doğru yuvarlandığını göstərir. Türkiyə getdikcə daha sərət və keşkin formada ABŞ və Rusiya arasında seçim qarşısında qoyulur. Seçim isə o qədər də mümkün deyil.

□ Kənan RÖVŞƏNOĞLU,
"Yeni Müsavat"

**Cümə səhbətləri**

Bismillahir-Rahman-Rahim!
Allaha həmd olsun ki, bizlərə yaşamasıq neməti nəsib edib. Allah-dan istəyimiz budur ki, bizlər bu neməti doğru-dürüst istifadəni nəsib etsin!

Hər dönəmin öz məsuliyyəti

Allahın inayeti ilə yeni bir mənəvi bəhsə keçirik. Biz dünyaya gəlirik, həyatımızın müxtəlif yaş dövrlərində, vaxtlarında, zamanlarında fərqli-fərqli məsuliyyətlərimiz olur. Deye bilerik ki, insanın müxtəlif zamanlarda müxtəlif rolları, məsuliyyətləri, həyatının hər mərhələsinə uyğun üzərinə düşən vəzifələri var.

Uşaq vaxtinin - öz, yeniyetmə vaxtinin - öz, cavanlıq vaxtinin - öz, orta yaşın - öz məsuliyyətləri var. İnsan bu dünyadan gedənə qədər yaşıdagı hər müddətin, hər zamanın öz məsuliyyətləri var. Hətta ilin içərisində olan fəsilələr görə də məsuliyyətlərimiz fərqlənir. Yaxda bir cür, qışda bir cür, payızda bir güc, baharda bir cür məsuliyyətlərimiz var.

İndi artıq baharin təravəti hiss olunmaqdadir. Necə ki, bəharda təbiət yenilənir, bizim hallarımız, durumlarımıza da gərək yenilənsin, inşəallah.

Bu, bir gerçəklilikdir ki, insan müxtəlif zamanlarda fərqli mükkəliyyət və məsuliyyətlərə malik olur. İnsanın hər dönəm üçün Allah qatında müxtəlif öhdəlikləri var. Sözsüz ki, bizim dünyaya geləndən dünyadan gedən ana qədər Allah qatında bir ümumi məsuliyyətimiz var. Bu, Allaha bəndə olmaq məsuliyyətidir. Amma bu ümumi məsuliyyətin təzahürləri, rəngləri, bölmümləri yaşımıza görə, zama-na görə, vaxta görə, hətta həftənin günlərinə görə fərqlənir. Cümə gününün öz məsuliyyətləri, həftənin digər günlərinin öz məsuliyyətləri var.

Əminliklə deye bilerik ki, bizim həyatımızda zamana görə fərqli-fərqli məsuliyyətlərimiz var. Mənəviyyatda identik olsa da, imkanlarına görə fərqlidir.

İkinci mühüm nöqtə budur ki, zamanın da özünün öz potensialı, öz keyfiyyət baxımından fərqliyi var. Kəmiyyət anlamında gün - elə gündür, saat - elə saatdır. Riyazi anlamada biz deye bilerik ki, müyyəyen bir saat və digər bir saat eynidir - 60 dəqiqə və 3600 saniyədir.

Firidi kərimizi yenidən qazanmaq üçün ən gözəl zaman



**Hacı İlqar İBRAHİMOĞLU, ibrahimoglu@gmail.com
İlahiyyatçı-filosof, İçərişəhər Cümə məscidinin imam-camaati**

dan, cünki mən bu sual barədə qırxa yaxın bir yaşda ilk dəfə düşənmişəm".

Adam ola bilər ki, əlli yaşındadır, amma heç bir zaman bu barədə düşünməyib. Bəzən ola bilər ki, insan altmış, yetmiş, səksən il yaşayıb, amma kim olduğunu, nə üçün yaradıldığu üzərində bir dəfə də olsun, düşünməyib.

Bir var biz bir saatımızı, bir neçə saatımızı zay etmişik, bir də var ki, bir ömrümüz büsübütün zay olub. İndi biz istəyirik ki, o itirdiyimiz, hədərə gedən vaxtımızı və zamanımızı bərpa edək.

Sənki bir yoldur, bizi hədəfə aparır. Biz o yolda bir saatlıq məsafləni səhv getmişik, fərqli tərəfə gəlib çıxmışq. İndi o səhv getdiyimiz yolu qayitmaq istəyirik. Aydın havada, güneşli havada daha tez qaydırıq, qaranlıq havada daha çətin olar. Yer yağış olmayanda, gün olanda daha tez gələ bilərik. Amma yağılı havada, qarlı havada nə qədər çətin olar?

Piyada gedərək, daha çətin qət edərək o məsafləni, amma müyyəyen nəqliyyat vasitəsi dənaha tez çatarıq. Nəqliyyatın da, havanın da, şəraitin də, fiziki durumun da səhv getdiyimiz yoldan yenidən doğru magistrala qayitmağımızın müddətinə bilavasitə təsiri var. Ola bilər ki, tez qayida bilək, ola bilər ki, gec qayida bilək.

Amma elə də ola bilər ki, istedadlı vərlüyü ən zəif, ən aciz halında, vəziyyətində qəbuldar olmayıq. Elə bilerik ki, həyat elə budur, bir gün sağa döñəcəksən, bir gün sola döñəcəksən...

Deməli, bir məsələ budur ki, biz yaşadığımız zamanlara görə Allah qatında fərqli məsuliyyətlərə malik.

İkinci budur ki, zamanın da özünün imkan və istedadları keyfiyyət baxımından fərqlənir.

Üçüncü budur ki, biz neçə ayımızı, ilimizi əldən vermİŞ, zay etmişik. İndi istəyirik qayıdaq - neçə qayida bilərik?

Geri dönüşün üç vasitəsi

Əxlaq mütəxəssisləri buyur ki, qayitmanın ən azı üç yolu var. Bu üç yol, üç vasitədən istifadə oluna bilər.

Birincisi budur ki, zamanın bətnindən istifadə edək. Zamanın imkanından istifadə edək.

İkinci budur ki, məkanın bətnindən istifadə edək. Məkanın imkanından, potensialından istifadə edək.

Üçüncü budur ki, mühitin, müəllimin, moizənin potensialından, bətnindən istifadə edək.

Umumən bətnin xüsusiyyəti nədir? Bətn deyilən şeyin xüsusiyyəti budur ki, bil-qüvvə,

hazırlaşırıq. Necə ki, bu dünyaya bətni ana bətninə görə daha kamildir, daha üstündür, elecə də axiret dünyası bu dünyadan da-ha üstün, daha keyfiyyəlidir.

Amma oraya kecid etmək üçün bu dünyani yaşamaq, bu dünyada təkamül keçmək lazımdır.

Biz deyə bilerik ki, hazırda biz ikinci bətnindəyik.

Ən gözəl zaman fürsətlərindən - Rəcəb ayı

İnsanın qəlbini bəzən iqbal vəziyyətində olur, qəbulədici vəziyyətdə olur, bəzən isə onun qəlbinin tutumu, hazırlığı olmur. Misal üçün, bəzən insan namazlarını həvəslə qılır, bəzən heyi olmur, güclə qılır. O cür də insanın hansısa əməllərə bəzən ruhi qəbulədiciyi var, bəzən də yoxdur.

İnsanın bu halına da zaman bətninin fövgələdə təsiri var. Rəcəb ayı ən gözəl zaman bətnidir. Biz bu zaman bətnində başqa vaxtı olmayan fürsət və imkanlardan istifadə edərək,

təkamül keçə bilərik.

Biri deyəcək ki, mən çox zəif bir vəziyyətdəyəm, mənde alınamayacaq. Zətən bətni elə mehz zəif vəziyyətdə qəbul edər, yetişdirir və təhvil verme baş verər. Biz edə bilərik ki, Rəcəb ayında ruhiyyəmizi islaha təhvil verək, yetişdirək, Şaban ayına yeni bir vəziyyətlə daxil oləq.

Biz Rəcəb və Şaban aylarını əhatə edən zaman bətninin içərisində ən pis vəziyyətimizdən, ən zəif vəziyyətimizdən təkamül edib, ən ali şəkildə mübarek Ramazan ayına daxil ola bilərik. Zətən Rəcəb ayının istədadi buna hədəflənib.

Allah Təala Rəcəb ayını nəmet olaraq bizim üçün qərar verib ki, biz bu bətnin içərisinə özümüzü daxil edək, burada təkamül keçək, Şaban ayında ruhumuzun mövludlu, yenidən doğulması baş versin.

Sonra Şaban ayının bətninə daxil olaq, o zamanın bətnində təkamül edək və Ramazan ayına kamil bir şəkildə daxil olaq.

Əger biz Ramazan ayının imkanlarından kamil bir şəkildə istifadə etmək istəyirikse, ən ali vəziyyətə yüksəlmək istəyirikse - gərək Rəcəb və Şaban aylarının içərisində olan potensialdan maksimum istifadə edək.

Rəcəb ayında insanın qəlbini iqbal halında olur

Dedik ki, əger insan hədəfə gedən yoldan çıxıbsa, hədədən uzaqlaşıbsa - ya gərek zaman, ya məkan, ya da mühit bətnindən istifadə etsin. Məkan bətni budur ki, insan Məşhədə, Kərbələyə gedib, burada öz halı ilə meşğul olsun. Ziyarətlər - bir məkan bətnidir. İnsan ora günahkar girər, tövbə edər, Hürr kimi çıxar.

Ərəbin - fərqli bir fenomenidir. Həm zaman, həm də məkan bətnidir. İnsan addım-adım gedib, təkamül edib qayida bilər. Allah Təala belli müddələrə, zamanlara, yerlərə böyük potensial qoyub. Sənki Allah Təala bəhənə axtarır ki, biz istifadə edək, düzələk, qayıdaq.

Rəcəb ayı belə bir fürsətdir. Rəcəb ayında ruhumuz iqbal

vəziyyətindədir. Ruhumuzun bu mənəviyyatı, bu neməti, Al-lahın gözəl nemətini qarşılıqla üçün, qəbul etmək üçün hər mənada istedadlarının oyandığı vaxtdır.

Biz gərək bu istedadlardan istifadə edək. Ən aciz vəziyyətde olunda da belə, qətiyyətə narahat olmayıq. Fərqinə varaq ki, bir ana bətninin rüşeymdən kamıl insan yetişdirmək potensialı olduğu kimi, bu ayların da insanın ruhiyyəsini ibtidadan aliye çatdırmaq istedadları var. Zəif vəziyyətdəyik, amma bu ayın da bizi ən zəif vəziyyəti-mizdən ən güclü vəziyyətə çatdırmaq potensialı var.

Bəndələr üçün istigfar ayı

Allahın rəhmetinin üzərimizə yağması ayıdır, Allahın rəhmetinin nazıl olması ayıdır. Rəcəb ayının bir adının bir menası budur ki, rəhmetin yağış kimi yağıdıgi bir aydır. Həzərət Rəsulullah (s) buyurur: "Rəcəb ayı - mənim ümmətimin istigfar ayıdır".

Rəcəb ayı bir aydır ki, bu ayda ümmətin bağışlanması fürsəti, potensialı ən pik vəziyyətə gəlib çatır. Yeter ki, biz tövbə edək, bağışlanma istəyek, düzəlmək istəyek. Allahdan istəyimiz budur ki, bizlər bu lütfü, bu imkanı nəsib etsin!

Təbərrük üçün Rəcəb ayının bəzi əməllərinə diqqət edək

Həzərət Rəsulullahdan (s) nəqəl edilir: "Hər kim rəcəb ayında 100 dəfə söyleyə: "Əstəğfirullah - ləzî lə iləhə illə huve vəhdətu la şerike ləhu və ətubu iləyh" və oxuduğu duanı sədəqə ilə xətm edə /sonlandırısa/ - Allah Təala da onun durumunu rehmət və bağışlama ilə xətm edər. Və hər kim (bu zikri) 400 dəfə desə, onun üçün 100 şəhidin savabı yazılır».

- Həzərət Peyğəmbər (s) buyurur: "Hər kim Rəcəb ayında 1000 dəfə "Lə iləhə illəllah" desə, Allah Təala ona yüz min həsənə əta edər. Onun üçün behiştə yüz şəhər tikər".

- Hər kim Rəcəb ayının səhri və axşamı 70 dəfə dese: "Əstəğfirullah - ləzî lə iləhə illəllah", zikr qurtardıqdan sonra əlini göye qaldırıb, dese: "Əlahumməgfirli və tub əleyyə" - həttə əger Rəcəb ayında ölürsə, Allah ondan razı olar. Rəcəb ayının bərəketinə görə atəş ona toxunmaz.

- Əger bu ay boyunca 1000 dəfə bu zikr deyilsə: "Əstəğfirullah - ləzî lə iləhə illəllah", zikr qurtardıqdan sonra əlini göye qaldırıb, dese: "Əlahumməgfirli və tub əleyyə" - həttə əger Rəcəb ayında ölürsə, Allah ondan razı olar. Rəcəb ayının bərəketinə görə atəş ona toxunmaz.

- Rəcəb ayının 15-nin gecəsində qılınan 12-rükətlü xüsusi namazın qaydası belədir:

6 ədəd 2-rükətlü namaz kimi qılınır; Hər rükətdə "Fatihə" dən sonra "İxləs", "Fələq", "Nəs" surələrini və "Ayətül-kursi"ni - hərəsini 1 dəfə, "Qədr" surəsini isə 4 dəfə oxumadı;

Namazı bitirdikdən sonra 4 dəfə demek: "Əllahu Əllahu Rabbi, lə əşriku bihi şey'ə, və lə etteixi min dunhi vəliyyə".

X Rəcəb ayının 15-də qüsl almaq, oruc tutmaq, İmam Hüseyni (ə) ziyanət etmək - bəyənilməş əməllərdəndir.

Allahım, bizlərə Rəcəb ayı fürsətindən bəhərənib, təkamül yolu keçməyi nəsib et!

Allahım, bizə özümüz haqda düşünməni, ayıqlığı nəsib et!

Allahım, bizlərə qəflətdən oyananlardan qərar ver! Amin!



ÜSAVAT

Son səhifə

N 54 (7224) 8 mart 2019



İspan qadınlar 8 martda aksiya keçirirlər

İspaniyada qadınlar dün ya qadınlar günündə iş yerləri ilə yanaşı evlərində də etiraz aksiyası keçirəcək. Feminist qrupular tərəfindən qurulan 8 mart komissiyasının verdiyi açıqlamada ispan qadınların 8 Mart Dünya Qadınlar Günündə küçəyə çıxaraq şiddetə, təcavüze, məvəcib bərabərsizliyinə qarşı səslərini qaldırmağa hazırlandığını deyib. Açıqlamada bildirilir ki, hər keçən gün daha çox qadın kişi şiddətinə qurban gedir. Son 14 ildə mindən artıq qadının öldürdüyü, qadınların iş yerləri, küçələr və hətta əyləncə yerlərində cinsi istismara məruz qaldığına diqqət çəkilib.

Şikayət edəcəkləri halda saxlanılacaqları və ya deportasiya edilecəklərindən qorxan müraciət qadınların cinsi istismara qarşı daha müdafiəsiz olmaları da vurğulanıb. İş yerlərində məvəcib bərabərlinin yüzde 23-e çatlığına işarə edilən açıqlamada rəhbər vezifələrində də əsasen kişilər təmsil edilir.

Çalışan qadınlara 8 martda "işə getmeyin" çağırışı edən 8 mart komissiyası açıqlamasında ev xanımlarına da "uşaqları məktəbə göndərmeyin, paltar yumayıñ, ütü ile meşğul olmayın, yemək bişirmeyin, nəvelərinizin baxımını və təmizliyini öz üzərinizə götürmeyin" tövsiyəsini verib.

Istifade məsəlesində də qadınlardan "su, elektrik, nəqliyyat, rabitə və qida kimi məcburi olanların xaricində heç bir şeyə pul xərcləməmələri, xüsusən də qadınların pis şərtlərdə çalışdığı yerlərdən heç ne almamaları" xahiş olundu.

Komissiya tələbələrə də "universitete getmeyin, imtahanınız varsa, aksiya keçirmək haqqınız olduğunu xatırladin, yataqxanada aksiya keçirərək qadınların vəziyyətinə diqqət çəkin" çağırışı edildi.

Hər gün ət yeyirsinizsə...

Heftədə beş porsiyadan artıq emal edilmiş ət yeyən xüsusi genə malik insanlarda kolorektal xərçəng riski iki dəfə artıq olur. Kolorektal xərçəng dünya boyu ən çox yayılmış və ən çox ölümə səbəb olan xərçəng növüdür. Birləşmiş Ştatlar, Kanada, Avstraliya və Avropana 1800 insan üzərində 10 araşdırma aparılıb ki, bu da ət yeyən insanlarda nitratların artıq olduğunu göstərib. Qurudulmuş, hissə verilmiş, bışmış və ya qablaşdırılmış ət məməlatlارının müalicəsi var. Amma alimlər bekon, vətçina, kolbasə, sosiska və paştet kimi məməlatları araşdırıblar.

Alimlər kolorektal xərçəngə tutulmuş 9 min insa-



nın qanı ilə xəstə olmayan 9 dir. Tədqiqatların nəticələri min insanın qanlarındakı eyni genomu müqayisə edib. Kolorektal xərçəng 30 gen növünün birləşməsi ilə yaranan mürəkkəb bir xəstəlik-

dir. Tədqiqatların nəticələri

bu genlərin iki variantına

malik olan və hər gün emal

edilmiş ət yeyən insanlarda

kolorektal xərçəng riskinin

yüksək olduğunu göstərib.

Kiçik şriftlərlə yazılınları oxudu, 10 min dollar qazandı



Amerikanın Corciya ştatından olan müəllimə siyorta sənədində xırda şriftlərlə yazılan mətni diqqətlə oxuduğu üçün 10 min dollar qazanıb. Bu barədə "Tampa Bay Times" nəşri xəbər verib. Siyorta kampaniyası Squaremouth Florida ştatının Sent-Petersberq şəhərində yerləşir və sırlı bir müsabiqə təşkil edib. Müsabiqənin şartı sənədlərdə xırda şriftlə yazılılan məqamı tapmaq idi.

Bu detalı ilk olaraq 59 qətlə izləməyi tərcih yaşılı orta məktəb müəlliməsi Donelan aşkarla- edib. Orada spesifik terməsi 400 dollarlıq siyorta- minlərin və çətin dillə ya- yib. 400 dollarlıq siyorta- zılan sözlərin olduğunu nın alış-veriş prosesində görüb. Gizli mesajlar sə- o, hüquqi sənədləri diq- nədin yeddinci səhifəsin-

də yer alıb. Qalib konkursun elanından 23 saat sonra üzə çıxb.

"İmzalanacaq sənədlərin vacibliyinə diqqət çəkmək üçün biz belə bir müsabiqə təşkil etdik. Müsabiqənin də məğzi ondan ibarət idi ki, insanlar bu sığorta sənədini başdan-ayağa qədər oxuya bilsinlər. Əgər siz bu qeydləri hər kəsdən birinci oxuyub, müsabiqə məddətində aşkarlaya bilirsəsə, 10 min dollar məbləğində mükafat qazanırsız" - sənəddə belə qeyd edilib.

Endrys iddia edir ki, hər zaman müvafiq sənədləri oxuyur. O etiraf edib ki, bu üsuldan tədris zamanı da istifadə edir. Qadın bu mükafatı evliliyinin 35-ci il-dönümü münasibətə Şotlandiya səfəri üçün sərf etmək isteyir.



QOÇ- Maraqlı ərəfə yaşayacaqsınız. Hətta hədsiz sevincinə səbəb olan bir neçə xəbər də eşidə bilərsiniz. Bununla yanaşı, varlanmaq ehtimalınız da var. Nüfuzlu insanların mümkün qədər six-six görüşün.

BUĞA - İnsanlarla əlaqələrinizi genişləndirməye çalışın. Çünkü ulduzlar qarşılıqlı münasibətlərin yüksək səviyyədə olacağını, başa düşüleceyinizdən xəbər verir. Bu axşam qonaqlıq təşkil etmək səmərəlidir.

ƏKİZLƏR - Sağlıq durumunuzun qayğısına qala bilsəniz, heç bir xoşagelməzliliklə rastlaşmayıacaqsınız. Əksinə, bu gün nəhədan sonra bir-birinin ardında yaxşı xəbərlər eşidəcəksiniz. Səfərə çıxmayıñ.

XƏRÇƏNG - Əgər dinə zidd addımlardan uzaq ola bilsəniz, heç bir xoşagelməzliliklə rastlaşmayıacaqsınız. Heç kimə yalan vəd verməyin. Öten iki ayda həll edə bilmədiyiniz problemlər bu gündən çözülməyə başlayacaq.

ŞİR - Şəxsi həyatınızda müsbət dönüşə gözlənilir. Amma gərək qarşıya qoymuşunuz planları axşama qədər reallaşdırırasınız. Əks təqdirdə sonrakı müddətdə buna imkanınız olmayıcaq. Hər kəsə anlaşmağa çalışın.

QIZ - Əmin olmadığınız şeylər barədə verdiyiniz vədlər görə indi başınız ağrıyrı. Bu səbəbdən də incikliklər artıraqdadır. Heç olmasa, bu gündən başlayaraq, maksimum tədbirli olun, tələsik qərar çıxarmayıñ.

TƏRƏZİ - Ətrafinizdə olan bədxah adamın sayı xeyli artıb. Elə güman etməyin ki, onların öhdəsinidən gəlmək mümkün deyil. Sadəcə, ədalət prinsiplərinə söykənməklə onlara qalib gəlmək olar.

ƏQRƏB - Daha çox sevgi istiqamətində uğurlarınız mömkündür. Fəaliyyət və pul məsələlərində isə hələlik gözləmə mövqeyi seçin. Heç kimə əmin olmadığınız cavabı verməyin. Ümumiyyətlə, bu gün riskdən qaçın.

OXATAN - Ulduzlar şəxsi büdcənizi artırmaq üçün sizə yardımçı olacaq. Bu baxımdan bütün alacaqlarınızı əldə etmək üçün boş durmamalısınız. Xüsusən də saat 14-17 aralığında aktivliyinizi dəha da artırımlısınız.

ÖGLAQ - İxtiyarınızda olan bu bayram günü kifayət qədər uğurlu olacaq. İstər yeni sövdəleşmələrde, istərsə də şəxsi büdcənizi tənzimləməkdə Göt qübbəsi sizə yardımçı olacaq. Qalır ədalətlili olmaq.

SUTÖKƏN - Yeni əlaqələr yaratmaq istəyirsinizsə, bu tarixdən maksimum istifadə edin. İşlətdiyiniz hər bir kəlmənin məsuliyyətini hiss edin. Uzaqda yaşayan doğmalarınızla əlaqə yaradın. Qıdanıza fikir verin.

BALIQLAR - Müəyyən mənada gərgin gündür. Proseslərin inkişafı iradənin ziddinə gedə bilər. Odur ki, özünüüzü ələ almalı, dar macadada güvəndiyiniz adamların məsləhətini eşitməlisiniz. Axşama əla sürprizlər olmalıdır.

Unutmayın, Tanrı ulduzlardan daha yüksəkdə durur!

Siçan dollar olduğayırı, yaxalandı

Amerikanlar ev siçanlarını dollar olduğayarken yaxalayıblar. Bunun videosu da mediada artıq yayılıb. Videoda görünür ki, ev siçanı divanda ki 20 dollarlıqları öz yuvasına daşımaga çalışır. Onunla videoyu çəkən şəxs mübarizə apardı. O, siçandan xahiş edir ki, pulu özünə qaytarınsın, çünki bu pul mənzilin aylıq kirayəsinə ödəmək üçün ona lazımdır. Bunu belə, siçan pulu oğurlamaq fürsəti əldən qaćırır və hərdən iki kupyurani birdən oğurlayırlar. Nəhayət, kişiye siçanla dalaşmaq çətin gəlir. Rolik siçanın pulu oğurlamaq üçün növbəti cəhd ilə yekunlaşır.

Fəralın əvvəlində xəbər yayılmışdı ki, pişik qonşulardan oğurladığı qadın alt paltarlarına görə iki sevgili arasında dava salıb. Heyvan sahibi özünün sadıqlığını sevgilisine sübut edib və nəticədə pişin yığırduğu üzə çıxb.



Səhifəni hazırladı: SELCAN

Ünvan:

Bakı Şəhəri,

R.Rüstəmov küçəsi

2528-cı mahallə ev 44/d

Tel: 520 01 23 (24, 25, 26, 27, 28)

Redaktor:

Nazim SABIROĞLU

Lisenziya N: B 114

SAYI: 5.755

Təsisçi: Rauf ARIFOĞLU
Baş redaktorun birinci müavini:
Azər AYXAN

e-mail adres: yenimusavat@mail.ru

"Yeni Müsavat"ın kompüter mərkəzində yığılıb, səhifələnib,
"Azərbaycan" nəşriyyatında çap edilib. Əlyazmalar geri qaytarılmışdır.
Müəlliflər redaksiyanın mövqeyi uyğun gəlməyə bilər.